

NİZAMI GƏNCƏVİ

QƏZƏLLƏR

RÜBAİLƏR

QƏSİDƏLƏR

Fars dilindən çevirəni: Rəşid Təhməzoğlu

BAKİ – 2007

YENİ ÇEVİRMƏLƏR – BİR NEÇƏ SÖZ

Nizami Gəncəvinin (1141-1209) yaşam çağları 9-cu yüzilliyi adlamaqdadır. Onun yaradıcılığı çoxdan dünya mədəniyyəti saxlancında özünə önəmli yer qazanmışdır. Müasir oxucunu dahi sənətkarın lirik və epik əsərlərinin yeni nəşrləri ilə heyrətləndirmək mümkün deyil. Lakin bu poeziyanın özgə dillərə çevirmələrində ciddi qüsurlar olduğu barədə söhbət açmağa dəyər. Şairin əsərlərinin Azərbaycan türklərinin dilinə çevirmələrindən eyni ciddiliklə danışmaq olar. Nizaminin epik əsərləri kimi, onun lirika nümunələri də Azərbaycan türklərinin dilində dəfələrlə nəşr edilmişdir. Biz 1940, 1947, 1953, 1956, 1959, 1963, 1973, 1976 və b. illərdəki nəhrləri yada sala bilərik. Bu lirik əsərləri (qəzəllər, rubailər və qəsidələr) S.Rüstəm, M.Rahim, M.Dilbazi, N.Rəfibəyli, O.Sarıvəlli, Ə.Vahid və C.Xəndan çevirmişlər.

Son illərdə onların çevirmələri ilə daha çox şair Xəlil Rza Ulutürk və Əbülfəzl Hüseyni məşğul olmuşlar. Bunların içərisində uğurlu çevirmələr çoxdur. Şairlərin əməyini heç vəclə danmaq mümkün deyil. Ancaq bir məsələ gün kimi aydınlaşdır ki, daha artıq yubiley tədbirləri münasibətilə tələm-tələsik çəvrilmiş əsərlərin poetik dili müasir oxucunu təmin etmir. Daha boğrusu, müasir oxocular, o sıradan Nizamisevərlər lügətsiz çevirmələrə maraq gəstəririlər.

Mən bu məqsədlə də köhneə çevirmələri yenidən nəzərdən keçirdim, orijinallarla müqayisələr apardım. Müqayisələr aşağıdakı nəticələrə gəlməyə əsas verdi:

- 1) bir sıra çevirmələrdə orijinaldakı rədiflər və qafiyələr saxlanılmışdır;
- 2) Çevirsmələrin çoxunda beylərin məzmunundan uzaqlaşma halları vardır;
- 3) Bəzi əsərlərin çevirmələrində poetik deyim tərzi xeyli zəifləmişdir.

Mənim Nizami Gəncəvinin lirik əsərlərini yenidən çevirməyim başqa şairlərimizdən üstünlüyüm kimi başa düşülməməlidir. Bu, dahi sənətkarın yaradıcılığına olan böyük maraq və həvəsimdən, sonsuz sevgimdən irəli gəlmişdir.

Qəzəllərin çevirmələrindən bir neçə nümunə göstərək:

Orijinalda:

Filoloji çevirmədə (M.Əlizadə):

Sənsiz keçirdiyim hər gecə əzabdır, əzab!

Sənsiz aldığım hər nəfəs kədərdir, kədər...

C.Xəndanın çevirməsində:

Hər kecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdir, hədər getdi o saat sənsiz!

X.Rza Ulutürkün çevirməsində:

Gedir əldən gecələr səbrü qərarım sənsiz,

Aldığım hər nəfəs atəşdi, nigarım, sənsiz!

Yeni çevirmədə (R.Təhməzoğlu):

Sənsiz keçən hər bir gecəm salar ağrından ağrıya,

Sənsiz ötən hər bir anım dönər ağrıya... ağrıya...

Orijinalda:

Filoloji çevirmədə (M.Əlizadə):

Yenə tövbə binasını eşq xarab edir,

Aşıqlərin iftarını saf şərabdan edir...

C.Xəndanın çevirməsində:

Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftanrını sevda meyi-nab etmədədir...

X.Rza Ulutürkün çevirməsində:

Tövbə binasını yenə eşq xərab edər, gedər,
İftar açar, sevənlərə lütf şərab edər, gedər...

Yeni çevirmədə (R.Təhməzoğlu):

Sevgi yenə and evini dağım-dağım dağıdır,
Sevənlərin dincliyinin içki öz qaynağıdır...
Oxular üçün daha aydın təsəvvür yaransın deyə bir qəzəlin üç
çevirməsini bütöv halda misal gətirirəm:

Filoloji çevirmədə (M.Əlizadə):

Könül evi xarab oldu, canalan dilbər hardadır,
Oğru xəzinəni çalır, keşikçinin zəhmi hardadır?
Karvan getdi, mən belə hamidan geri qalmışam,
İti qaçan at harada, karvan darğası (başçısı) hardadır?
Mən ki bütün gecəni belə odlu qapıda yatmışam,
Yolçuyamsa, azuqəm hanı, itəmsə, sümük hardadır?
Ey Nizami, bundan çox yaxşı dünya tapmışan,
Axır ki, gedəsisən, o dünyanın azuqəsi hardadır?

M. Rahimin çevirməsi:

Könlüm evi xərab olub, dilbəri-cansitan hanı,
Oğru xəzinə yardım bəs, qorxulu pasiban hanı?
Qafilə getdi, cərgədən mən necə qalmışam geri,
Cəld miniyim, deyin, hanı, arxalı sarıban hanı?
Mən gecəni sabahadək dost qapısında yatmışam,

Yolcu isəm, payım hanı, yoxsa ki, üstüxan hanı?
 Toplamışan, Nizami, bol ruzini bu cahanda sən,
 Bəs o cahan üçün nəyim var, elə bi əyan hanı?

X.Rza Ulutürkün çevirməsi:

Könlüm evi xarab olur, canım alan o can hanı,
 Oğru çalır xəzinəni, keşikçi, nasiban hanı?
 Çixıb gedib də karivan, mən geridə, mən yarımsan...
 Hardadı köhlənim mənim, de, başçı, sariban hanı?
 Mən qapıda bütün gecə, gah yuxulu, gah da oyaq...
 Yolçuyam umduğum ruzu, sümük, ya üstüxan hanı?
 Nizami, sən ki tapmisan bundan əziz bir aləmi,
 Yol almışan o aləmə, bəs ahuqə-filan hanı?

R.Təhməzoğlunun çevirməsi:

Dağıldı könlüm evi, könül duyanım hardadır,
 Saxlancı oğru çapdı, bəs qoruyanım hardadır?

Karvanım yola düşüb, hamidan dala qalmışam;
 Kəhərim-karvan başçım – yol arayanım hardadır?

Kecəni mən ki, belə od qapısında yatmışam,
 İtəmsə sümük payı, yolçuya yanım hardadır?

Nizami, bundan gözəl bir dünya da tapmisan sən,
 Köçməlisən, o dünyaya yarayanım hardadır?!
 Göstərməliyəm ki, şairin rübai'ləri və qəsidələrinin yeni çevirmələri ilə
 də bu cür müqayisələr aparmaq olardı. Sözsüz, ayıq oxucu yeni
 çevirmələrdə orijinallara yaxınlığı özü hiss edəcəkdir.

Onu da deyim ki, müasir dildə poetik çevirmələri yaratmaqda ilk istinad nöqtəm əsərlərin fars dilində orijinalları, bu dilin mahir bilicisi, mərhum Mübariz Əlizadənin filoloji çevirmələri olmuşdur. Bu işdə köhnə çevirmələrlə müqayisələrin də böyük rolu vardır. Bu işdə xalq şairi Söhrab Tahir AzərAzər, fars dilinin gözəl mütəxəssisisi, elmi işçi Saleh Dostəliyev də əvəzsiz köməklərini əsirgəməmişlər. Onlara öz minnətdarlığımı bildirirəm. Əgər bu çevirmələrdə müəyyən dərəcədə nəyəsə nail olmuşamsa, mənim üçün böyük uğurdur. Əsərlərin heca vəznində çevrildiyini də qeyd etməliyəm.

Sözsüz ki, yeni çevirmələr də kəsirsiz deyildir. Bu kəsirləri yerində görməyi Nizamışunaslardan umuram.

**Rəşid Təhməzoğlu,
Şair-tərcüməçi, filologiya
elmləri namizədi**

A 67

Sənsiz keçən hər bir gecəm salar ağrıdan-ağrıya,
Sənsiz ötən hər bir anım dönər ağrıya-ağrıya...

Səndən üzüm dönməz mənim, istəyimə and içərəm,
Sənsizliyə ha dözsəm də ürək ağrıya-ağrıya.

Gözüm görməz,bəxtim gülməz səni tapıncaya qədər;
Ayaq dona, əlim əsə, yoxluq içimi doğraya.

Səni hər an arayıram, buna ürəksiz baxarsan,
Söylə, məni arayırsan? Umudum yox bu doğruya!

Mənim gözümdə ucasan, sənin önündə acizəm.,
Mənim yanımıda əzizsən, düşdüm yanında ağrıya.

Nizamidən arxayınsan, ayrılıqdan oda düşüb;
Gündüz yaşama fal aça, gecə ulduzları saya!

A 1a

Könlüm meylini salıbdır bənzərsiz, nazlı nigara,
Üzü Günsayaq işıqlı, saçı gecə təki qara.

Könül açar iki gözlə, iki dodağı pay verər.
Üoeyi südlü xurmatək dodaqları çəkər dara.

Hörüyündən kəmənd atıb, varlığımı apardı, bax,
Ancaq şirin canımdasa qəmi istər yuva qura.

Onsuz mənim nə qərarım, onsuz mənim nə yarımlı var,
Onsuz nə edə bilərəm, içimi çulğayıb yara.

Mənim yanımı gəlmirsən, söylə, sənəm, harsadan sən?
Canımı nazla alırsan, gizli deyil, aşikara.

Bizə sarı yolun düşsün, qapımızdan ötüşüb keç,
Bir qıfqacı nəzər yetir sabahını sora-sora.

Qəmindən mən inləyirəm, bəladayam, ağrıdayam,
Getsən, dönəmər dağlara, düzənlərə, səhralara.

Ürəyinə Nizaminin ayrılıqdan od vurursan,

Ey Ayüzlüm! Səninləyəm, sevgi məni çəkər hara?!

A 56

Yarəb, üstümdə tutma sən, onu qiyamət çağında,
Baxma, qanım boynundadır, çırpınar qan caynağında.

Üzünü görüp qəmlənən, yalnız qatı yağısıydı,
Qul olaydım yağısının ayağının torpağında.

Ey mənim ürək dostlarım, qanımı almaqdan ötrü,
Siz tutmayın ətəyindən yağı kimi oynağında.

Çoxdan bəllidir hamiya, dağııntıda olar saxlanc,
Axtar onu Nizaminin ürəyinin otağında.

A 133

Neçə ki, varlığından düşməmisən uzağa,
Deyib dinləmək yolundan çox çıxarsan qırağa.

Özünü bu Varlıqda büsbütün unutmasan,
Uyuşa da bilməzsən sevgi adlı çırağa.

Elə bil ki, dərdin də südlə yoqrulub sənin,
Haray qopar, azalmaz, sən peşmansan o çağ'a!

Əgər bu gizlimlərə bayığın kimi yanaşsan,
Açılmaz gizlimlərdən yetişərsən sorağa.

Öz yerində saymaqla heç vaxt ucalmaq olmaz,
Bilməzsən, ayaq altda nə qoyulub torpağa.

Anlamların gəlini onda üz açar sənə,
Bir şah kimi diz çöküb, əyiləsən torpağa.

Tapıma tapınmaqda şamtək alışib gülsən,
Ürəyini yandırıb, döndər işiq yarağa!

Süsən kimi ağızından on dil çıxarıb söylə:
- Qızılgülün dərdi çox, bürünsə yüz yarpağa.

Sənin də Nizamitək şahlıq könlündən keçsə,
Gədalıq et, gədalıq, düşmə özgə marağa!

A 33a

Dedim, sevgi kağızı yazım mən öz dildarımı,
Qaniçən, bəlkə yana könlümdəki qüberimi.

Mən əkbəri mürəkkəb, yarpağı kağız edərəm,
Saçıtək müşk qoxulu yazı yazaram yarıma.

Ürəyi ürəyini istəyənlərdən soraqsız,
Yüz kərə yazsam yenə, bir də yazım nigarımı.

Doğrudur, nə diləyi, nə həsrəti çözmək olmaz,
Gözümün qanı ilə Kiprik yazsın qəddarımı.

Dastanı istəyimin yüz-yüz dəftərə sığışmaz,
Ayrılıq ağrısını necə yazım yanarıma?

Qəm hekayətini mən araya hardan çıxarım?
Gərəkdir, gizlim yazım sözümdəki astarımı.

Göz yaşı Nizaminin yazdığını pozur bəzən,
Donuq qaldım, istəyi nə cür yazım anarıma?!

A 11a

Nədən gözüm qan-yaş tökər, ürəyə dəymışsə yara,
Ürəyimin özündəsən, şəklin hara düşüb, hara?

Bu Varlıqdan aldığım pay könlümüzün birliyidir,
Birləşən, çapqınlıq nə, qaranlığı yara-yara?

Sevgi adlı tərəzidə ağırlığımız bir gəldi,
Mənim sevgim boy artdıqca niyə sevgin düşdü dara?

Qabaqlarda sən ki məni hamidan çox istəyirdin,
Bəs haman dost deyiləmmi, vurulubdu nədən ara?

Bütün könlü qırıqlara səq qayıq-sayıqlı oldun,
Nizamiyə sıra çatcaq, düşüncək yazıldı qara?!

A 14

Deyirlər ki, dünən gecə qoca girib xərabata,
Göz yaşının tüngü ilə başlayıbdır minacata.

İçkini bala döndərər, büt evini məscid edər,
Tanrıım, necə ad qazanıb diləyinə çata-çata.

Hər kəsə ki yara vura, özü sağaldar yaranı,
Yara vurub yetişibdir belə uca mükafata.

Hər kim deyri paltar geysə, ta qibləni tanımaz o,
Deyri paltarda doğulmuş, səcdə qılır ulu lata.

Onu görmək istəyirsən, sən elə Nizamini gör,
Əlli çillə yola salıb, axır gəlmış xərabata.

Ə 24

Dəyanətli adam var ki, qalmaya yaziq günə?
Ya fələyin zəncirində dolaşmaya düyüñə?!

Bəxtin gəlini qarşıya bəzənib elə çıxar,
Belə bəzək düşməyibdir göylərin güzgüsünə!

Əgər Varlıq başdan-başa görünən kimidirsə,
Bu dünyada nur izi də hələ çıxmayıb önə.

Ey könül, bu sözümü sən yalana çəkirsən, bil,
Nur varsa, gizli saxlancdır, görünməyir o sənə.

Bu fələyin göbəyi də müşk ilə dopdoludur,
Ancaq ona söyləyər ki, yerim yoxdur münkünə.

Dövran özü örtülsə də büsbütün bu müşk ilə,
Ayri çalar olacaqdır, bənməzəm qan rənginə.

Ey Nizami, bu Varlığı tərk eyləyib getsən, bil,
Çalan əqrəb üzüqoylu dönəməyib tas üstünə!

Ə 120

Sənsiz gün keçirmək də ağırmış. Ağır. Demə,
Sənsiz şənlikdə belə sevinc dönərmiş qəmə.

Gəl, inididən bizimlə gecə-gündüz dur, otur.
Gözəllik uçub gedər, gənclik uğrayar kəmə.

Sevən də sevənidən usanarmış bu qədər?

İnciklik həddən artıq hökm eyləyir hər dəmə.

Bir papaq dəyərinə mən özümü sataram,
Havayı almağa dəyər, qulu alsan bu çəmə.

Ürək tükədən asılı, onun içmə qanını,
Bacarsan, qayğı göstər, toxunma sarı simə.

Bilirsən ki, yüz ağrın ürəyimi qanadır,
Mən üzünə vurmuram, səs yayılar aləmə.

Fələyin min oyunu məni bu günə salmış,
Asimanın qəzası fayda verməz heç kimə.

Nizami də səninlə sevgisinə son qoydu,
Əbədilik ünvanı yazılıb bu sevgimə.

Ə 43a

Xütən gözəli, Ayüzlüm, niyə həbəş deyək sənə,
Həbəşlikdən nə var səndə, bəlkə, Günəş deyək sənə?!

Həbəş mənəm, sən deyilsən, damarında qan da yanıb,
Xütənlisən, o aqlıqda qoy aq gümüş deyək sənə!

Qıvrım saçın həbəş kimi, üzünün rəngi xütənli,
İki ölkə arasında, yoxsa atəş deyək sənə?!

Həbəşli heç vaxt aq deyil, xütənlisə duzsuz olar,
Həm aq-şirin, həm duzlusan, üzü güləş deyək sənə!

Həbəşdən söz açma mənə, Xütəndən bayraqı endir,
Nizamitək min qulun var. Niyə həbəş deyək sənə?!

Ə 3

Dalğın halımdan bezdim cana doydum min kərə,
Sənin sevginsə yetməz mində biri qədərə.

Xamlığının üzündən elə bir iş tutma, gəl,
Mənə qarşı heç biri getməsin boş hədərə.

Nə çağda incitməsən, iki əlini qaldır,
Söylə: « - Tanrıım, məni sən salma belə kədərə!»

Sevginin nə son ucu, nə də bir ortası var,
İçində ürəyimin gixli salar qədərə.

Göz yaşından göl olmuş yollarında batmışam,
Çıxart məni palçıqdan, boğulmayım boş yerə.

Ə15a

Yanına glən kimi, lal oldu dilim necə,
Sənsiz dözüm tükəndi, büküldü belim necə?

Yolum yoxdur, qulluğa astagəllik edirəm,
Daşlara toxunubdur qayğılı əlim necə?

Sən dönsən barışıldan, bu, Heybətli deyim ki,
Ey bəxt, artıq özümlə savaşa gəlim necə?

Gecələri daha çox haray qoparıram mən,
Gecəçalar saçları özgə cür bilim necə?

Bir umudla əlimi saçlara uzatmışam,
Umudsuzluq ucundan yolunda ölüm necə?

Rum qoşunu zənciyə hücum eyləyen çağdır,
Köməyə çat, qorxunu ürəkdən silim necə?

Ağrılardan qovrulan Nizamiyə baxmağa,
Gör necə ağacliqdan gəlibdir elmi necə?

Ə 109

Yol açdın ki, gözəllik yolunda təzə-təzə
Sevgində mənim canım öz könlündən əl üzə.

Şəkər ağızın bir daha gül yarpağı açmadı,
Püstə dodaqlarınsa başlaşın şirin sözə.

Kirpiyini qırpanda cənnətdə huri dalğın,
Hörüklər sarılında pəri çox çətin dözə.

Tellərin də islamın yaraşığını pozar,
Kafirliyi barı sən gizli göstərmə bizə.

Pəriüzlüm, çöllərə çıxsan bu gözəlliklə,
Günəş sənə vurular, Ay enib düşər düzə.

Ağıllı dəli olar gözünə görünəndək,
Saçların zəncirini dağıdıb, töksən üzə!

Dodaqdan öpüş versən, ruh qurşanar içkiyə,
Cənglə ney nalə çəkər, bayığınlıq çökər gözə.

O gözəllik, yaraşıq, o incəliklə də sən
Bacararsan, gözlərin qara qulunu süzə?

Nə qədər ki, Nizami ayrılıq yorğunudur,
Önündə min umudla durub can üzə-üzə.

Ə 108

Könül açmaram mən sənə, könül yixan olsan belə,
Könül verib özgəsinə, könül yaxan olsan belə!

Davranışda mən acizəm, sən ağrı artırma, barı,
Elə davran, davranışa sutək axan olsan belə.

Cəmşid kimi mülkün yox ki, verib, səndən öpüş alım,
Varım-yoxum bir ürəkdir, ona baxan olsan belə.

Gülab kimi, hara getsəm sevgin üçün ağlaram, mən,
Gülə-gülə hər yetənlə seyrə çıxan olsan belə!

Sənə gözümün işığı, yaşamın mayası deyim,
Dodağıyla qənd kimisən, Aytək çıxan olsan belə.

Pərvanəyə bənzərəm var, bir çıraqla yandırmazlar,
Məni qılıncla doğrayıb, şimşək çaxan olsan belə.

Sənin önündə açıbdır Nizami yaşam kisəni,
Bir öpüşə qapılara qıfil taxan olsan belə!

Ə 9

Hər bir sevən sevənidə nöqsan gəzər sevgidə.
Hər gözaçıq sevən isə buna dözər sevgidə.

Sevərlikdə bəs sevməkdən varmıdır özgə istək?
Varsa, pazıllıq, giçliyə bu da bənzər sevgidə.

Hər ətəyi ləkəliyə, sözsüz, sevgi layiq deyil,
Sevənlərin nişanəsi ömrü bəzər sevgidə.

Meymun kimi də bu yolda yamsılamaq yaraşmaz,
Bu yolda vurğun olan kəs canı üzər sevgidə.

Sevginin öz içkisindən bir az içib bayğınllaş,
Söyləyirsən, sevənimiz bəzək düzər sevgidə.

Əgər sevən hər bir kəsin belə sevgilisi var,
O dünyada, bu dünyada yeri çözər sevgidə.

Ey sevənim, sən özündən dışarıya qədəm qoy,
Başını da yaxşı qoru, başın bezər sevgidə.

Bu yolun mənzili uzaq, sonu da uğursuzdur,
Bu yoldakı yaralar da ruhu əzər sevgidə.

Ey Nizami, nə qədər ki, bacarırsan, təmiz ol,
Könül şamıdır təmizlik, işıq sızar sevgidə.

Ə 101

Sevginin buyruğu bu: - Kəbədən bütxanəliyə,
Sevənin buyruğu bu: - Sevgidən divanəliyə!

Sevdanı aydınlatmaz, gizlimlərin dostudur o,
Sevgiyə könül verdim, daha get biganəliyə

Sevgidə çox ucalma, qəm quşuna dən olarsan.
Dosta yetmək istəsən, yan şamda pərvanəliyə.

Sərvtək olmaq meylin var, nərgizi düzəməyi burax,
Şahının öz qulu ol, dön saxlanc viranəliyə.

Deyirsən: «- İçirəm mən baş çanağında», - meyi iç,
Getmə qəm qapısına, getsən, get mərdanəliyə.

Bir çağvardı, Günəşdin, toz zərrəsi ol bir qədər,
Sevgi toru quşuydun, çevril tora danəliyə.

İstəsən, onun yanda bir gün xoş söhbətin olsun,
Dillərdə Nizamitək sən qovuş əfsanəliyə.

Ə 88

Ey sənəm, güləş gözün xatirinə gəl bizə,
Qovuşmaq istəyindən dərman et üzə-üzə.

Çox keçir ürəyimdən, səni gizlində öpüm,
Saçının xatirinə qoyma bu ağrı əzə.

Adətdir ki, gədaya şah nəvazış göstərər,
Sən də şahlıq gözüylə bir gədanı sal gözə.

Kəmər bağladı, sənəm, Nizami qulluğunda,
Qul evinin önündə qulluğuna qoy dözə!

103

Könül vermə, ağlin olsun, xumar gözə vermə sən,
Sevən ürək yazıqdır, dözə-dözə vermə sən!

Sevəninin nazına uyma, könül qırandır,
Düşkünə içki ilə dolu kuzə vermə sən!

İcki qolu qədəhi dodağına aparma,
Ləl piyaləni qırıb, yanar gözə vermə sən!

Zahidlərin üzünə çalış, gözün dəyməsin,
Düşgünə içki ilə dolu kuzə vermə sən!

Ə 19 a

Sənin gözəlliyindən sevinc yağar günümə,
Qovuşmaq istəyindən uğur çıxar önmə.

O Günəş kimi üzün necə dəyirsə gözə,
İki dünya uyuşur imanıma, dinimə.

Qaşların Ayparasa, üzün də bütöv Aydır,
Hər iki Ay düşübdür mənim ürək sinimə.

Elə çağ gələcəkmi, Nizami sözbət edib,
Gözəllik qapısında can ata bu yönümə?!

Ə 5a

Gözəl üzlüm, halal olsun, üzün və can oldu sənə,
Könüllər bir görməyinən necə qurban oldu sənə?!

Sevginin odu, işığı məni döndərdi torpağa,
Barı buna bağışla ki, ürək heyran oldu sənə!

Qovuşmaq istəyimə də yetişməyim fala döndü,
Gəl qovma məni yanından, demə, mehman oldu sənə!

Ey könülləri ovlayan, ey nigarım, ey gülüzlüm,
Bizi öldürən inadın qılınc-qalxan oldu sənə!

Yoxsa ki, sən Süleymansan, mən də qarışqan kimiyəm,
Öz sevginin yiğnağında qəmin həyan oldu sənə?!

Haçandır ki, Nizami də qəminin aludəsidir,
Qayğısızlıqdan ürəyi daim yanın oldu sənə!

Ə 74

Düşünürəm, könlümdən səni çıxarram, bəs necə,
Dan ağarar, səhər gülər, sevgimdə varam, bəs necə?!

Könlümü verim sənə, çünkü canımla birsən,
Mənə özgə can gərək ki, özgəyə yaram, bəs necə?!

Mən sənin qurbanınam, sevimli bayramımdır,
Səhər çağı gül üzünlə fal açaram, bəs necə?

Sən qovuşmaq isteyinin noğulunu çatdır mənə,
Nə çağacan can gövhəri köksdə sıxaram, bəs necə?

Ciyər yemək adətini ürək yolundan qaldır sən,
Bil yolunu ciyər qanla dolduraram. bəs necə?

Sənin kimi atlıya da məntək qılınc çalan lazıim,
Buyurursan, çul daşıyım, başda aparram, bəs necə?

Mən gözümdən axıdaram ciyərimin al qanını,
Nizami ayaq tozunu yoldan qaldırram, bəs necə?

Ə 28

Qıyma mənim ürəyimə ağrıların ağrı çekə,
Ayriğılın ciyərimi oda yaxa tikə-tikə.

Səni sevən gözəlliyn vurğunudur gecə-gündüz,
Nə gəzər Ay işığında, nə Günəşdə arar ləkə.

Gözəllərə şərbət olar bircə-bircə sözün sənin,
Sıra mənə çatan çağda niyə dilin ağı tökə?

Yaxşı bil ki, səndən özgə bir kimsəyə baxmaz gözüm,
Kipriklərdə cürət hanı, çevrəsinə yuxu çökə?

Mən qovuşmaq ağrısından hey yada salıram səni,
Yad etdikcə dad alıram ac gözlüyü sökə-sökə.

Nizaminin yiğnağında gözəlliyn üzə çıxcaq,
Diriliyi çiçək səpə, tərindənsə gülab tökə!

73 Θ

Gözəlim, ay üzünü göstər mənə, göstər mənə,
El-obadan uzaq qaçım bir kuncə-bir gülşənə.

Günəş kimi üzünü gəl, gizlənmə daha məndən,
Tozun zərrəsi təki gecə ölüm sönə-sönə.

Gecə-gündüz qan ağlayıb, minbir ağrı çəkirəm,
Ey gözəlim, düz ürəklə bağlanmışam mən sənə.

Yalnız gözəllik göynəyi mənim qismətim olmuş,
Ayrılığı öz canımın bahasına versənə!

Ey ağıgunlu yeniyetmə, sənin gənc ayrılığın.
Məni necə qoxaldıbdır, barı özün görsənə?!

Bu Varlığın ün yetişməz ucalığı olsam da,
Bu gün əlində dustağam, qalmışam sinə-sinə.

Nizami də könlünü candan uzağa çekər,
Artıq ondan o, əl üzər, tutar əlindən yenə!

131 Θ

Sənin sevginə düşmüşəm, mən nəsihət yolu ilə,
Yanına xoşluqla gəlim, yoxsa töhmət yolu ilə?!

Nə qədər can var, ürək var, cantək, ürəktək aparam,
Ya mən sənə yanaşaram, ya sən ülfət yolu ilə.

Harda gözümə dəyirsən, əlim saçından asılır,
Bilirsən, dəli sevənə hökm yox möhlət yolu ilə.

Sənə dost olduğum gündən bütün şəhər yağım olmuş,
Kim bağışlar mən yazığı bəs mərhəmət yolu ilə?!

Sənsiz elə haldayam ki, heç kəs bu hala düşməsin,
Əlim sənə yetməyirsə, ötüm həsrət yolu ilə.

F 111

Mənim kimi bir vəfali bu sevgində yandım, hayif,
Sənin təki dilbəri də ürək dostum sandım, hayif!

Elə bir toy tutdun mənə, heç kim öz dostuna tutmaz,
Yaşam boyu mən də sənə boş yerdən inandım, hayif!

Sənin xoşuna gəlməyən bircə an nəfəs çəkmədim,
İstəyimcə davranışmadın, mən necə davranışdım, hayif!

Ürəyimi bağışlasam, yerinə dərd, qəm verərdin,
Sənə çiçək bağışlasam, tikandan qınadım, hayif!

Minbir ağrı çəkmişəmsə, istəyimin ağrısıdır,
Əgər bəhər tutdumsa mən, həsrətdən barındım, hayif!

Nizami sənin sevginin çoxdan dustağı olubdu,
Ona öz qayğını göstər, mən daha usandım, hayif!

X 92

O gözəlin saçlarında sən açılan sünbülə bax,
Müşkü öz ətrində gör, qoxulu ipək tülə bax!

Onun qoşa hörükləri bənövşə kumu kimidir,
Ürək lalətək qan dolu, geyimində tər gülə bax!

Sən gəl, inci axtarmağa dəniz kənarını gəzmə,
Dodaqlarında inci gör, gözümdə duru gölə bax!

Gördünmü, necə bu axşam könlümü talan eylədi?
Səhər dodağım dodağı talayacaqdır belə bax!

Onun şirin dodağıyla bir kasadan bal dadarıq,
Mən ciyər qanı içirəm, dolanır halva ilə bax!

Bir cüt öpüşə can verrəm, bir arpaya alan yoxdur,
Həm alanın süstlüyünə, həm qıtlıq mala hələ bax!

Nizami qəzəl deyəndi, hanı Nizami susubdur,
Ey Tanrı, dil açan gülə, barı susan bülbülə bax!

I 3a

Telləri üzdən çəkərsən, elə ki, sən səhər çağı,
Nərgiz gözündən utanar, lalənin pörtər yanağı.

Əgər üzünün surəti bir içki camına düşə,
Bayığın gözün bayğınlayar, piyaləyə çıxar yağı.

Sənin qovuşma süfrəndən, əgər hürü tikə dada,
Mələklərə pay aparar, öpəndə dodaq dodağı.

Ayrılığından qoxaldım, dodaqlar dedi: «- Qəm yemə»,
Bir öpüşlə qocalara andıraram ötən çağı!»

Nizami sənin qulundur, qullarına qul da olar,
Sevənlərinin qazısı möhürləsin bu varağı!

I 23

Ey gözüm, nə çağdandır, bizə nəzərin varmı,
Ey ağıl, ağrı yazan iti kəsərin varmı?

Sevgisi o gözəlin dəli eyləmiş məni,
Hamı ki, yaxşı bilir, sənin xəbərin varmı?

Nə deyim, nə danışım gözdən, ağıldan belə,
Ey gözüm, işığım yox, aqlın, səmərin varmı?

Yaşamda yollarını başa vurmuham butun,
Ey canım, köçməyindən özgə təhərin varmı?

Can vermək bir elə də asan gəlməsin ona;
Bir sorun, bundan ağır daha zəhərin varmı?

Qiyamət günü, yalnız əlimdən gələn budur;
Bir sözlə, can verməkdən artıq qədərin varmı?

İnsanın yaşadığı Varlıq layiqmi ona,
Dünyada yox olmaqdan böyük kədərin varmı?

Nizami, üz canını, qalım umudun azdır,
Əbədi yaşamağa Varlıqda yerin varmı?

Müşk qoxulu qara saçın dilbər yolunu tutmuş,
İlgimsayaq nazın sənin qədər yolunu tutmuş.

Hər kəs üzünü görcək kəməri bərk bağlayıb,
Öz canını qurtarmağa nökər yolunu tutmuş.

Hər gün sənə səhər erkən «fatehə» oxuyuram,
Könlüm səni qorumağa qəhmər yolunu tutmuş.

Sənə layiq deyiləmsə, uyuş yaxşı-yamanıma,
Sozalmasın deyə gözüm qəhər yolunu tutmuş.

Sənlə sevgi oyununda can qoydumsa, uduzdum,
Ciğal olma, bu sevgimiz nəzər yolunu tutmuş.

Dodağında bir ovsun var, sən ikinci İsasan,
Nizamitək kim dərs aldı, rəhbər yolunu tutmuş!

I 25

Məni adımla çağır, sənə bir qulam axı,
İstəyim var ki, dostun, yaxının olan axı!

Daha yetər, ağrına bir ara ver, ey zalım.
Mən dərvişəm, həm qərib, həm də yoxsulam axı.

Yüz dəfə vədə verdin, vəfanı görmədim mən,
Qorxuram ki, ey sənəm, pis günə qalam axı?!

Nə qədər ki, dirisən həyatda varlıq kimi,
Əksilməyən varından barı kam alam axı!

Qəm ilanın gəncəli Nizaminin hey çalar,
İstəmərəm, mən səni ilantək çalam axı!

I 45

Səndə olsa, bir yaranın sağaldacaq dərmanı,
Heç sağaltma ürəksizi, ağrıdan çıxsın canı!

Sahilə yan alacaqsa buyruğunla gəmimiz,
Demirsənmi, bu gedışlə qopararsan tufanı?

Arayasan bircə oxla yara yeri məndə sən,
Hər tükümdən bir ox çıxar, bitirərsən tikani.

Mənim ağır halımı da yan-ybrəndən soruşsan,
Hər qapıdan ucaldarsan tükürpədən fəğanı.

Sevginin qəm ağrısından qapına baş çəksəm mən,
Gümanlama, bir qarınca gətirmiş Süleymani.

Öz çağında Nizamiyə elə bir qayğı göstər,
Onun kimi biri gəlib, məşhur etsin dövranı.

I 38

Sevənlərin yazı gəldi, gülüzlü nigar bəs hanı,
Sevənlərlə doldu bağlar, söylə, o dildar bəs hanı?

Döşənibdir Çin ipəyi, çöl belə bəzəyi tapmış,
Ey ədalət pozan hakim, gözəllik, saçlar bəs hanı?

Hər saatda bir bülbüldən qulağıma cəh-cəh çatar,
Bu dünyada tikan cızmaz bir güllü-gülzar bəs hanı?

Bülbül hey fəğan qoparar, nalələrdən cana gələr,
De, doğrusu, bu Varlıqda anlamlı həmkar bəs hanı?

Bu gördüğün gözəllikdən gələn il əsər tapmazsan,
Heç olmazsa, bu il bax sən, əzəlki dostlar bəs hanı?

Çozlu başlar yerə düşdü, çox dostumuz əldən getdi,
Könül yaman bayığın oldu, çəkdiyi azar bəs hanı?

Sabahkı şənlik bağında, Nizami, dilin tutular,
Hər yetən soruşacaq: - Görən, nəmğəmkar bəs hanı?

I 9a

Qəmlərindən yazıq bağırm dağ-dağ olan gecə varmı,
Qayğı göstər, üzülmüşəm, bu cürə işkəncə varmı?

Ayrılığın kamaniyam, qan tökən iki gözünün
Bir oxu da boşça çıxmır, belə ovçu, necə, varmı?!

Sualları yağıdıraram, tək ağızından bir söz çıxsın,
Sənsə doğrusan, ey nigar, onun yeri, öncə varmı?

Ayrılıqdan göz yaşlarım qanlı-qanlı selə dönüb,
Diqqət etsəm, qan görərəm, bu qədər qan, səncə, varmı?

Qarşıladın: «Ey Nizami, qəmdən xoş gün tapmayasan,
Qarğışın məni tutmadı; xoş günümdən incə varmı?!»

I 51

Qovuşmaq istəyimdən yaşamış sona çatdı,
Ayrılığın xəncəri sümüyü, qana çatdı.

Yağmalayan yolcuna ürəyim ağrı evi,
Bir karvanım köçübsə, biri karvana çatdı.

Çağın dalğası üstdən üzən yaşam gəmimiz,
İşə bax, içi bomboş gəlib limana çatdı.

Tordan quş qurtarıbsa daha tora dönərmi?
Yaşam bitdişə artıq, demək, son ana çatdı!

Qovuşmaq istəyinin dəyərini bilmədik,
Axı gözlənməz çağda bu istək cana çatdı?!

I 91

Pərvanə şamı söndürsün, mənim çıraqbanım gəldi,
De, gülşənə, qan ağlasın, mənim güləş anım gəldi.

Bu gecə mənəm meydanın, sən bayramsan, mən qurbanın,
Sənin Hindistan yurduna Türküstan xaqanım gəldi.

Uca boyun bir sərvidir, cənnət bağında tayı yox,
Bir ağasan, mənsə dostun, bir qulam sultanım gəldi.

Üzün şamtək işıqlandı, pərvanəni oda yaxdın,
Susuzdum, dodaq təpimmiş, dirilik Loğmanım gəldi.

Pıçıldadım qulağına: - Gözəl, Nizamiyə dost ol!
Dedi: - Daha onunkuyam: nə gözəl dövranım gəldi?!

| 4

Kimsə ayıra bilməz, səndən, bil, asan məni,
Tanıyan az olsa da, tək sən anasan məni!

Top kimi hərlədəsən Yer şarının başına,
Ağrılara dözərəm, belə sınasan məni!

Haçansa sınaq üçün ud təki yandırasan,
Öz udum sevgi yaxar, hətta qınasan məni.

Kənanlı Yəqubamsa, ikinci Yusif sənsən,
Ey ikinci Yusifim, qəmdə sovasan məni.

Dünyanın aslanları saçın toruna düşər.
Öz qapının itiyəm, niyə qovasan məni?!

Nizaminin işıqlı bəxt ulduzu parlayar,
İnsaf edib, bir yazıq qulun sanasan məni!

| 58.

Sənin üzünü gördüm, günüm uğurlu keçdi,
Bəxtim yaman gətirdi, canım ətrindən içdi.

Ey gözümün işığı, Tanrıya şükür olsun,
Bu gün gözüm arayıb, gözəlliyini seçdi.

Qovuşmaq istəyimin iki aləm dəyəri,
Aci çəkdirim, bilirəm, könlüm ağını içdi.

Bircə kərə görənlər sənin gözəlliyini

Danmazlar, ürəyim niyə xoşlayıb-seçdi.

Ey dostum, de, sevgini necə atım, unudum?
Varlığımıla bəslədim, özü könlümə köçdü.

Qovuşmaq istəyindən dinclik tapan ürəyim.
Cırıb qəm köynəyini, sevinc donunu biçdi.

Nizami yana-yana söylədi bu sözləri;
- Sənin üzünü gördüm günüm uğurlu keçdi!

| 84

Gözəlliyini görəndə vurulmuşam ürək təki,
Sevgindən mən pardaqlandım, yazda açan çiçək təki.

Sənin sevginə düşənin, bilirəm ki, sayı çoxdur,
Diriliyim qurban sənə, nazlananda göyçək təki.

Sənin sevgin ürəyimə qan axıdır, qan dağıdır,
Nə olar, bir boydan mənə, barı, gülüm, ürkək təki?!

Sənin sevgin o çağda ki
Mənə sarı üz döndərib,
Ürəyimdə yer vermişəm, çox sevdiyim dilək təki.

Sənin sevgi dastanını dönə-dönə oxumuşam,
Bir söz belə aydın deyil, əsib keçir külək təki.

Ulu Tanrı, Nizamiyə bir nəzər sal, özün gözlə,
Kərəminə umudluyam, umudlu bir ürək təki.

| 116

Aydan ötmüşdü bir gün, gecə keçmişdi xeyli,
Yarım əlində bir cam, gəlib çıxdı gileyli.

Bir dost kimi sevincək gözönümdəcə oturdu,
Yox idi yağılardan, darğadan qorxu meyli.

Mey içdi qədəh-qədəh, öpüşdü şirin-şirin,
Gecə səhərə kimi, süfrə məzəli-meyli.

Nizamiyə qovuşdu qabda südlə bal kimi,
Mən haradan tapardım belə mehriban Leyli?!

| 13

Sevgilimin qoxusunu gətircək səhər yeli
Cana İsa nəfəsi tək axdı dirilik seli.

Gör gözlərə işıq düşər o çağ ki, Yaqub kimi
Öz canının Yusifindən ona köynək gələli.

Saçlarının qoxusunu yel çəmənə yayanda
Bağçadakı çiçəklərin ətirlənər hər teli.

Qızılıgülün cübbə kimi geymini yırtar o,
Hərdən də hər yasəmənə tac qoyar onun əli.

Bədənim də dinclik tapar, səhər-səhər gətirsə,
Saçlarının Xütən Müşkü qoxusunu o dəli.

Bir armağan veriləndə mis qızıldan seçilməz,
Mən ürəyi itirmişə hər ikisi xoş gəli.

Dodaq üstdə yellənəndə qıvrım-qıvrım tellərin.
Əsilindən tel-tel olub, ürəyim də incəli.

«Qəmdən azad» səsi çatar dünyanın qulağına,
Qovuşmaqdan danışanda Nizaminin söz dili.

| 40

O Ayüzlüm dünən gecə buludlardan çıxmış idi,
İşim yoluna düşmüşdü, dalğındıq bərk sıxmış idi.

Çiçəkdənmi inci saçmış, Aydanmı atmiş örtüyü,
Kimlərinse qorxusundan, yoxsa ki, karıxmış idi?!

Mən lal qaldım bircə an da ondan gözümü çəkmədən,
Elə bildim, inciləri gözlərimdən axmış idi.

Biz yan-yana uzanmışdıq, bir yataqda dincəlirdik,
Yatan bəxtim oyanmışdı, onsuz çox sınixmiş idi.

Dedi ki: « - Mən gedəsiyəm, nə istəyirsən, girov al!»

Dedim: « - Öpüş!» Bu isteyim məni kökdən yıxmış idi.

Sonra yanan ürəyimə yenidən od vurub getdi,
Alışan od göz yaşıydı – göz bulağdan çıxmış idi.

Nizami də Şirvanşahın öz başına and içdi ki;
- Oyananda bilmışəm mən, yar yuxumdan çıxmış idi...

| 40

Avamlıqdan könül verdim mən hiyləgər nigara hey,
Ürəkçalan, can yandıran, qaniçən sitəmkara hey!

Çiçəküzlü, şəkərdodaq, daşürəkli, ağ sinəli,
Sərbiboylu, laləyanaq, ulduzgözlü, bir yara hey!

Ürəkyaran, canyixandır, başaparan, nazsatandır;
İnanmışam vəfasıza, qisasçıya , cəfakara hey!

O şuxbaxış, yenilməzdir, oxatan nazlı sənəmdir,
Ayıqlıqla, zirəkliliklə ürəyi çəkər dara hey!

Xoşsəsli, gülərzüldür, ay kimi gözəlliyi var;
O, Ayüzlü, o, Ayqabaq, o, Aynurlu, o, Aypara hey!

Duyumlu, uzaqqörəndir, könülovlayan gözəldir;
Qayğıçəkəndir, həlimdir, dostu qoymaz avara hey!

Otuz para ürəyi də yüz yerə bölmək gərəkdir,
Bu Ayın hər parasısa əldə qalsın bir para hey!

Yaşamımın xırmanına baxışından od düşübdür,
Gec barışan, tez küsəndir, ilişmişəm qəddara hey!

O gülköynəyin əlindən Nizami də yanıqlıdır,
Bircə kərə xoş baxışla baxmayıbdır yanara hey!

K 57

Gendir sevgi, dardır ürək,
Yollar uzun, atsa ürkək

Bir könül var, yüz min ağrı,

Bir mənzil var, yüz min fərsəng.

Öndə min-min qorzulu yol.
Min qılınclı şah durub tək.

Ürək qara, kağız qara,
Həm ad itmiş, həm də hənək.

Boyunəyməkdən iy qalmış,
Qumaş geyimdən bir ətək.

Canamaz küpə atılıb,
Qırıq-qırıq olmuş sənək.

Din və cahan uduzulub,
Oturmuşuq dalğınlartək.

Sevgidən bezmə, Nizami,
Atını barışığa çek!

K 46 a

Dan ağarcaq can evindəncə qanad çalıb əsən külək
Gətirdiyi xoş qoxunu səpələdiçiçək-ciçək.

Özgəsinə baxsa gözüm, mən oyaram giləsindən,
Lap qaşının üstdə belə, işildaya bəbək-bəbək.

İstəyirəm, Ay üzünü, yalnız görsə, örtük görsün,
Xoşlamaram, məndən başqa, bir kimsəni yavişa çek!

Dodaqlarım təpiyəndə sənə sarı sürüñərəm,
Ciyərimin yanğını söndürən su sənsən, mələk!

Ey Nizami, ağ günlərin dəftərini gəl, varaqla;
Gözəlinin üzünə bax, aç falını ləçək-ləçək.

K 55

Varlıq qara, yol dolama, atını bir yana çek,
Varlığın öz sevincini az çağdaca cana çek!

Varlıq şahinlərini bağlıq bağlından çıxart,
Dinin hüma quşlarını o bağın toruna çek!

Sən haqqa yaxın olduqda ayağını kənar qoy,
Minbir anlam şirnisini başına bir ana çək!

Dağıt fələk çadırını, öndə bayğın olanda,
Ərşin sütununu titrət, ipi asimana çək!

Onun yolunda pusqu var, ürəyini qorxutma,
Pusqu üzünə açılar, oxunu kamana çək!

Canım mənim, yüngüllərin yiğnağında cəld tərpən.
İçki sözən yorğun düşsə, al qədəhi qana çək!

Çaşdırma sən, birlər görsən cəhənnəmi, behiştı,
Addımı at cəhənnəmə, xətt behişt yoluna çək!

Nizami, nə gizlimlərdir ürəkdən söylədiyin,
Bunları açan varmıdır, dilini pünhəna çək!

Q16

Mən dözülməz qəmindən cana doymuşam artıq,
Fəryadımla göylərə ayaq qoymuşam artıq!

Dırnaq qədər uzağa səni buraxmaram mən,
Qəm biçaqla sümüyü yarib oymışam artıq.

Bu Varlıqda sevgini bəs niyə gizlədim ki?
Lap o biri dünyaya səda yaymışam artıq.

Ardınca sürünməyə canım hazır durmuşdu,
Ancaq gedən karvanı gözdən qoymuşam artıq.

Dedin ki: « - Ey Nizami, qoy yanına gəlim mən,
Dedim: « - Tələs, gözəlim, günü saymışam artıq?»

L 17

Dedim: - Ey gül, o nə üzdür, işiq salır bu cahana?
Dedi: - Üzüm bir Günəşdir, işığı sozalan deyil!

Dedim: - Artıq ağrı yetər, axı mən doymuşam cana?
Dedi: Sevən dözməlidir, bu ağrı azalan deyil!

Dedim: - Məni öldürməyin xoş gələrmi bir insana?
 Dedi: - Sevgi yoludur bu, sevənlərə nöqsan deyil!

Dedim: - İstəyim dudur ki, bayığın düşüm astanana,
 Dedi: - Başın daşa dəyər, qovuşmağa imkan deyil!

Dedim: - Öpüş almaram mən, dəyərindən düşərsən sən,
 Dedi: - Şəkərim tükənməz, bircə öpüş talan deyil!

Dedim: - Sən yuxuya etsən, öpüş oğurlaram, cana,
 Dedi: - Gözüm yatsa belə, k.nlüm yuxu alan deyil!

Dedim: - Nizami dodaqdan öpüş alsın yana-yana,
 Dedi: - Şahın saxlancına lağım atmaq asan deyil!

L 104

Ey gözəllər əlindən topu qaçıran gözəl,
 Yaxşı çap ki, bu atdır yuxu qaçıran gözəl!

Bəsdir, az ağrı ver sən, qan tökməkdə mahirsən,
 Fələkdən yetmiş addım önü ahıran gözəl!

Eşitdim, divanında verdiyin hökmə görə
 Özümü öldürüm mən, hiddət daşıran gözəl?!

Batırsan da ağıya qəmzən oxunu bir-bir,
 Şəkər kimi udaram, ağı içirən gözəl!

Nizamidən bir dəri, bir sümük qalib artıq,
 İncəltmisən çöp kimi, huşu uçuran gözəl!

L 27

Sənin qəmin bir könülə sığan deyil,
 Sevgi köçün düzə, çölə sığan deyil

Göz yaşlarım hardan axır, baş açmırıam,
 Dəniz olar, dönər selə, sığan deyil.

Baxan kimi dar ağızına düşünürəm;
 - Öpüş sığar? Bu yol ilə çığan deyil!

Bir tel özü ona necə sığa bilsin?

Bu umudum nazik telə sığan deyil!

Qızıl alıb, dodağınlı öpüşməzsən,
Dodağına nazın belə sığan deyil.

Məndən canmı istəmişdin? Buyur, can al!
Bu sevgimiz aya, ilə sığan deyil!

L 47a

Mənə canımdan da çox sən yaxınsan, ey gözəl,
Nə olar, anca məni bir yaxın san, ey gözəl?!

Səhəri gecə kimi qarşılar canım mənim,
Sən yerdə də aytəki nə dolğunsan, ey gözəl?!

Harda olsam, canımla, ürəyimlə qulunam,
Mənə sarı baxmırısan, çox dalğınsan, ey gözəl!

Sevənimsənsə mənim, nə oyundur, açırsan?
Mənə özgəsi təki sən çılgınsan, ey gözəl!

Səni tapmaq yolunda başımı da qoymuşam,
Doğrudan, bu acıqla ev yıxansan, ey gözəl!

Nizaminin yaşamı uğrunda puça döndü,
Sənsə onun sonuna tez çıxansan, ey gözəl!

L 124

Məndən söhbət açılanda başaşağı durdu, gözəl,
Ürəyimi ovlamışdin, ciyərə xal vurdun, gözəl!

Açıb üzə dağıldanda oynaq-oynaq saçlarını,
Qəmindən belimi qırıb, külümü sovurdun, gözəl!

Özün verdiyin ağrını azaltmayı vəd etmişdin,
Şirin nazla hər an məni odunda qovurdun, gözəl!

Sənin ki qayğı-sayığına çox-çox umud bəsləyirdin,
Mənə pislik edənlərə niyə qəhmər durdu, gözəl?!

Heç sevən də sevəninə bu cür ağır dağ vurarmı,
Köksüdağılı Nizamiyə sağalmaz dağ vurdun, gözəl?!

L 49

Harda parlayıb yanasan, orda ülkər gərək deyil,
Kimin yaşamına düşsən, ona şəkər gərək deyil!

O gecə ki, para Aytək işığını paylayasan,
Kimsə üçün bundan artıq açan səhər gərək deyil!

Sevəninəm, oda düşüb dağ-dağ olmuş üzəyim var,
Unutma ki, diriliyə mənə ciyər gərək deyil!

Mən qovuşmaq istəyinə varlığına umudluyam,
Gözəlliyyin öndəcə heç bir gövhər gərək deyil!

Bir gün, axır, sən örtüdən baş çıxarıb görünərsən,
Başağrısı gətirsən də, bir bu qədər gərək deyil!

Söz vermisən, gəlməmisən, bunu hansı yönə yazaq?
Belə ağrı bəsim olar, daha kədər gərək deyil.

Nizami də yetərince qulluğundan dəm vurursa,
Ona sənin saçlarından özgə kəmər gərək deyil!

L 54

Ey könül, bir anlığa yiğnağımız mehmanı ol,
Tanrı yolu tutanların karvanının sarvanı ol!

Boş-boşuna söz-söhbətdən bayrağını qırğışa çək,
Bundan sonra, sevgimizin öz mülkünün sultani ol!

Biryolluğa varlığından çıx yoxluğun boşluğununa,
Əbədilik yolunu tut, bu boşluğun ymmanını ol!

O çağda ki, anamların işığında yaşam tapdım,
Varlığınla tapınmağın, düz ilqarın ünvanı ol!

Açgözlüyün, şorgözlüyün, yaylığının sonuna çat,
Uydurmalarдан uzaqlaş, gerçəkliyin sahmanı ol!

Göyün yeddinci qatında gözəl yaşam təbili döy,
Sən çağlarca çəxavətin, yaxşılığın məkanı ol!

Üzünü sevgilinin görmək dilərsənsə əgər,

Süleymanın Bilqeyisi kimi vəfa cananı ol!

Yandır dərviş geyimini o yırtıcı nəfsinin sən,
Ululartək hər bir yerdə doğruluğun həyanı ol!

Sən Tanrıya tapınmağa Musa kimi Tura ucal,
Danlamağı qırqağa qoy, durğunluğun yanarı ol!

M 65

Sevgidən dəli olub, dəli sevdaya düşdüm,
Ürəkdə gizlimlərim quru səhraya düşdüm.

Qurşadım qapındaca min aldanım yarağı,
Bu yaraqla yollandım, gedib qovğaya düşdüm.

Mən səndən yaşam boyu qayğı-sayı sezmədim,
Gözümdə sucu gördüm, belə xətaya düşdüm.

Vurğunun olmuşamsa, niyə qanımı tökdün?
Açmadım tək bu yolu, yalnız bəlaya düşdüm.

Qovuşmaq isteyinə bu gün çata bilmirəm,
Borcunda gələcəyin küyə-haraya düşdüm.

Gözündən Nizaminin o qədər gövhər axdı;
Gözümdən bac almağa dərin dəryaya düşdüm.

M 64

Varlığında dünən gecə bir cənnətlik şamı tapdım,
Yüz pərvənəli şam idi; san, qurban bayramı tapdım.

Düydüm ənbərin ətrini. Ağ güntək güldü üzümə,
Çağrılmamış qonaqdımı, Ayüz, gül əndamı tapdım?!

Dodağının sevdasına dəli olub, çox gəzmişdim,
Gecəyəri qaranlıqda, mən dirilik camı tapdım.

Qulağıma çatmışdı ki, gözəlliyi, vəfası var,
Görən kimi, yüz o qədər istəyi, məramı tapdım.

Yorğun yuxu gəzən kimi, susuz su axtaran kimi,
Çənəsinin batığında ağ Ay işığımı tapdım?

Deyirlər, şəkər qamışı yaşıl, şirin, təzə olar,
Bütün bunlarla əzənmiş bir yeriyən şamı tapdım.

Bundan artıq söz oynatsa, Nizaminin təbi çapar,
Bu saxlancı necə açım, mən gizli saxlamı tapdım?!

M 75

Saçını tor kimi qursam, xalını da dən saxlaram,
O tora düşüb quş təki, varlığımı hey yaxaram.

Dostun qəmini çəkməkdən bir kömək yetməsə mənə,
Daha üstün sayılmazmı, mən yadla ülfət bağlaram.

Qaşının ki yönümündə namaz qıldım hədər yerə,
Xaç evi sansam saçını, inanca yağı çıxaram.

Mən gözəli quxammaram, çox qorxuram, düzü, bundan,
Sutnanımın yiğnağını bu yolla tez çalxalaram.

Gur saçının zəncirləri ağıllı əlinə keçsə,
Mən ağılımı tapdayaram, köksüsü dağ-dağ daqlaram.

Gözəl Leyli Nizamini öz Məcnunu sana bilsə,
«Leyli və Məcnun»dan artıq sevgidə dastan bağlaram.

M 78

Qədəminə səpmək üçün öz saxlancım yox mənim,
Durum, baş qoyum yolunda, özgə qazancım yox mənim!

Könül verim, didim-didim, bədənimi qançır edim,
Hansı yolla ovlayım bəs, elə tutacım yox mənim!

Nəyim varsa, bil, sonadək yurd-yuvana bağışlaram,
Gözə dəyən çox dəyərli başqa asancım yox mənim!

Suçlu saymayasan barı hər iki dünyani belə,
Verərdim mən xidmətçinə, bu yolda sancım yox mənim.

Nizaminin yanına sən bircə yol ayıq qoyasan,
Tozun gözə sürmə olar, bundan usancım yox mənim!

M 12 s.116

Yarımcan olan çağda qana döndü ürəyim,
Sağlamlığı quştək uçdu, olacağını gərəyim?!

Sənin qəm dənizində məni batan görənlər
Qorxudan çəkildilər, qalmadı bir köməyim.

Gözlərinə and olsun, sənsiz nə çəkdiyimi,
Ta söyləyə bilmirəm, dilim var gəlmir, – deyim.

Qovuşmaq istəyimin evində yer ver mənə,
Ayrılıq acısını orda bir-bir ödəyim.

Ey gözəl, Nizamini qana salma, tez teyiş,
Tələsik ötür illər əsdikcə yaş küləyim.

M 79

İstərəm, ağırlığı ağırlıqla asan edim,
Sağalmaz bu dərdimə ağrı ilə dərman edim.

Ciyərdən ürəyəcən qan tutubdur, qandır qan,
Ağlayıb sizlayım ki, qanqa qanda mən qan edim.

Sevənim mənə deyir: - Sən könlünü ver sevginə,
Könlünü verən olsa, öz canımı qurban edim.

Ayrılıq ağrısına dözümlə bir yol taparlar,
Hardandır elə dözüm, necə buna imkan?!

Dişindən, dodağından savayı bir dözüm varmı?
Tapmirəm mən, bu yolla varlığımı talan edim.

Ürəyim arxayınlıq, gözəlsə yalvarış istər,
Ürəyi dinləyimmi, ya gözəli Loğman edim?!

Bunların buyruqları Nizamiyə nə gərəkdir?
Şahənşah nə buyursa, qoy ürəkdən, candan edim.

M 20

Mənim dini Kəbəmdir öz xaçsevər dilbərim,
Kəbə hara, xaç hara? Düşdü islam kəmərim.

Onun dalğın saçları məni bütsevər etdi,
Zahidiyim puç oldu, qara geydi səhərim.

Hər gün tezdən kilsənin qapısını döyüürəm,
«- Bu, rahiblik yoludur!» - xaçdan gəldi xəbərim.

Canamazı aparıb, öndən sərdim yerə,
Bütlərə yaraşandır mənim belə hünərim.

Qədimdə bulaq üstdə tikilərdi kilsələr,
Yoxsa gözüm kilsədir, qanımsa, - su kəmərim?

Yönüüm ona sarıdır, o da üzü Günəşə,
Bax üzün yönümünə – yanır işiq qəmərim!

Açıqda zahid idim qırx yaşına çatınca,
Açıq zahid oldumsa, indi gizli kafərəm.

Kilsəmdə çalınan zəng bənzər Davud səsinə,
Kilsəm Süleyman mülküm – budur mənim dəyərim!

Dedim: - Canım, ürəyim, Kəbə kilsəyə döndü?
Dedi: - Sus, ey Nizami, dağıntıda var zərim!

M 71

Üzrüm varmı üzə çıxmı, yoxsa ki, yordan gətirim,
Üzümün suyu tökülmüş, mən onu hardan gətirim?!

Könlüm dözüm ucqarını çoxdandır ki, keçib artıq,
Mən gəlini necə yerdən, necə diyardan gətirim?

Bu ağrının ısası da ağır ağrıya düşübdür,
Bəs Loğmanı nə guşədən, hansı ucqardan gətirim?

O gözəlin köç saldığı yeri araya bilmirəm,
İstəyirəm, qəjəm basıb, həmin rüzgardan gətirim!

Ayüzlünün yurd yerinə, qərar tutduğu məkana,
Yüz canı mən qurban edib, belə qərardan gətirim!

O gülün öz gəcavəsi qurulan bağın içində
Gözlərimi bir pay kimi, öönüne xardan gətirim!

Əgər mən sərvı boylunu bağrıma basa bilsəydim.
Nizaminin varlığını yoxluğa vardan gətirim!

M 31

Gözəlim, sənin qəmindən gör necə ağır qəmdəyəm,
Dərddə çırpınır ürəyim, qan qoxulu aləmdəyəm!

Baş açmıram, haçanacaq mənə əzab verəcəksən,
Bəs deyilmi, belə zəlil, yaziq gündə ələmdəyəm?!

Nə çağdandır, dustağınam, məni bu qədər incitmə,
Axı heç yazığın gəlmir, hey yasdayam, matəmdəyəm?!

Sən qəsdimə dolmusanmı, ilboyu fürsət gözlərsən,
Ağlın kəsmir, yaşamımcə sənə sadiq bir çəmdəyəm?!

Nizami sənin qəmində dustaq qaldığı üçündür,
Hər bir işi başdan-başa alt-üst olan bir dəmdəyəm!

M 66

Hara getdim, hər yerdə ad-sanını eşitdim,
Əynimdəki paltarı cırıb, cır-cındır etdim.

Varlığımı soyuqluq alqı-satqısında mən,
Satıb, sənin dəyərli gözəlliyyinə yetdim.

Sandım ki, düz ilqarlı olacaqsan, olmadın,
Dedilər, nə eşitdim, nə də hər sözə getdim.

Niyə qırdın şadlığa uçan qanadlarımı.
Axı qanadlarınlı uca göylərdə itdim?!

Nizamini biryolluq unutmayasan deyə,
Dostlarımı unudub, sənin yolunda bitdim!

M 77

Yaşam əgər vəfa etsə, vəfadarılıq eyləyərəm,
Batan Varlığa saxlaram, çox qəddarlıq eyləyərəm.

Mən hər kəsə baş əymərəm, sənin önündə acizəm,
Əl bağlaram, ayağıma cəfadarlıq eyləyərəm.

Zahid məni küçük bilsə, sənə ceyran balasıyam,
Təpilsəm bircə sürüyə, canavarlıq eyləyərəm.

Dodaqdan öpüş umaram, bəs buyruğun nədir sənin,
Xoşun varsa, qayğı göstər, xətakarlıq eyləyərəm.

Nizaminin də yanından keçən çağda,
Yaman gözdən qorunmağa----- duakarlıq eylərəm

M 90

Ey mənim baydın sərvim, ey mənim açan gülüm,
Sən mənim olmasan da, mən ki səninəm, gülüm!

Halımı tapşırandan ürəyim sənin oldu,
Sıx üzəyi, sıx canı, bəlkə, ağlayım-gülüm!

Qılıncı doğrasalar, əli saçdan üzmərəm,
O çağacan qolunun kəməndinə bükülüüm.

Susuzdan yandı ciyər, tezçə yanına gəldim,
Bal kimi dodağını dirilik suyu bilim.

Nizamiyə yavılq gəl, divanımın yiyeşi,
Şahlar tacı Axsitan başı ucaltsın, gülüm!

M 82

Bil ki, səndən mən arxayıñ qalan deyiləm,
Axı fələk ağrısını saya salan deyiləm.

Səninlə qorxu içində, sənsiz göynəm içində,
İşim yaman əydi mənim, ürək çalan deyiləm.

Səndən keçən yaşamımın öz yerini istərəm,
Bu haqqımı tapdama gəl, haqqı alan deyiləm.

Yaşamımın şirin barı sənsiz sənsiz sovulub getdi,
Sən dözümsüz sanma məni, yarpaq yolan deyiləm.

Sənin kimi sərvətim, nə qədər yolkəsənim var,
İstəsən də, öü yuvamlı ayıq olan deyiləm.

İncit məni, qoy Nizami ayaq torpağın olsun,

Bundan özgə ta heç nəyə mən meyl salan deyiləm!

M 99

Sənin üzündən savayı, heç nəyə açılmaz gözüm,
Saçlarının qıvrımını ürəkdən bağlıyam özüm.

Sənə baxıram hər səhər mən də ürəksizlər kimi,
Üzündə açmışam falı, ona öyrəşibdir üzüm.

Bəs qovuşmaq istəyinin sırası haçan çatacaq?
Bu istəyin puçluğuna tapmırəm özümdə dözüm.

Nə olar ki, öz qoluna gözəcə nəzər salasan,
Qulların ayaq tozunu sürmə edər iki gözüm.

Bir saata yanına gəl, bəlkə, bir az dinclik tapım,
Canım dodağıma çatıb, yalnız sənsən şirin sözüm.

Sənin şux gözəlliyini gözəllər içindən seçdim,
Az baxıram, gözüm dəyər, bəs ağrımı kimə çözüm?

Nərgiz gözlərin xumardır, mənim baxtım niyə yatmış?
Daddığım ağıdır mənim, acı davranışmana dözüm?

Dərdindən ölü Nizami, ona vəfa ətri çatdır,
Dodağından şirin dadıb, çiçək açsın yaşam yazım.

M 85

O gözəllə sevişmədə bir az cavənlilik etmişəm,
Ürəyimdə sevgisi var. Canıyananlıq etmişəm!

Şirin-şirin şeker axan dodaqların diləyində
Göz yaşında əriyib mən, canı qurbanlıq etmişəm!

O qədər vədə veribdir, vədələrdən döndü, axır,
Yaşamımı gözdən saldı, gördüm, nadaqlıq etmişəm.

Qara, qıvrım sünbül saçın əlindən hey dad çekərəm,
Üzündə oynar nar gülü, baxıb, gümanlıq etmişəm.

Bütün gecə səhərəcən ağlamışam hönkür-hönkür,
Divarını, qapısını öpüb, şamanlıq etmişəm.

Qaniçən iki gözündən gecə-gündüz fəryaddayam,
Ey insanlar sanmayın ki, ona yamanlıq etmişəm!

M 80

Gözəlliyində sənin bu gün dildar görürəm,
Sevgi qəminə düşən özümtək yar görürəm!

Elə ürək tapılmaz, yandığını duymayım,
Varlıqda ayrılıqdan halsiz nə var, görürəm.

Yaşam boyu bülbültək sevgidən sızlamışam,
Qovuşmaq istəyinin kolunda xar görürəm.

Bütün Varlıqda sənin gözəlliyindən ötrü
Könül ovlayanlara özgə bazar görürəm.

Hər yerdə mən özümə səni yavıl bilirdim,
Ah, nə edim, özümdən indi kənar görürəm.

Mən qapının itiyəm, xasiyyətin dəyişməz.
Axı niyə özgəyə səni qəmxar görürəm?!

M 26

Ey əldən dözüm alan, könlüm tutmayır aram,
Ey uğurlu soraqcım, tez gəl, sizlayır yaram.

Mənim bu diləyimi o gözələ çatdır sən.
De ki, könül sultanım, sənilə daim varam!

O gündən ki, sən məndən xeyli uzaq düşmüsən,
Huş uçub, ağıl qaçıb, qalmayıb məndə aram!

Mənə acı qəmindən yüz içim içirdərsən,
Ey boyu sərv, bədəni gümüş olan dilaram!

Səhərdən axşamacan mən «Leyli» deyə-deyə,
Məcnun kimi hər yanı lap ayaqdan salaram.

Nəfəs dərmədən hər gün qaçaram çöllər boyu;
Mən səni axtararai, səndən soraq araram.

Ancaq nə soraq aldım, nə yerini bilirdin,

Nə piyalə tutursan, nə mənə sözürsən cam.

Saçların alızında ilişmişəm av kimi,
Nə qaça bilərəm mən, nə də toru qıraram.

Nizami, bundan belə qəzəl deməkdən daşın,
Çəkil gizli bir guşəyə, öz sevgindən qaldın nakam!

M 35

Dərdlilərin bir halına bunca qalmırsan, ey sənəm,
Fağırlara nəzərini nədən salmırsan, ey sənəm?!

Niyə belə qəddarsan sən, bundan özün də bir çəkin,
Bu ahları, qarğışları vecə almırsan, ey sənəm!

Yoxsa sən Çin gözəlisən, zülm etməyə yaranmışan,
Möhtacılılar qapısını niyə çalmırsan, ey sənəm?!

Baldan şirin ağızından sən tikanlı sözlər çıxarma,
Bununla gümüş köksündə zindan salımırsan, ey sənəm?!

Axi sənin gül üzünü Aya necə bənzədim mən?
Şəkər dodaq, gülər ağız – ona çalmırsan, ey sənəm!

Əgər dilim dodağımdan bir kama yetişəcəksə,
Bu diləkdə mən oluram, sənsə olmursan, ey sənəm!

Sən qovuşmaq istəyinlə Nizamiyə gəl, söylə ki:
- Kinin varsa, sevgin nədir, fikrə dalmırsan, ey sənəm?!

M 134

Adınadır gözəlliyin hər nişanı, gözəlim,
Varlığım sənə bağlanıb, canım canı, gözəlim!

Məni şirin öpüşünlə barındırsan, qan düşməz,
Fağır payı belə olub yaşam sanı, gözəlim!

Sordum səndən, söyləyəsən ürəyimin yerini,
Cavab verdin: - Tanımadısan, yeri hanı, gözəlim!

Göz yaşları axıdib mən, yalvarıram, nə cağdır,
Əllərinlə yumayasan haqsız qanı, gözəlim!

Nizami də baş açmayırlar, bəs necə könül versin?
Nə sevgini qazanmışan, nə ad-sanı, gözəlim!

Mənə olan saygıldan soruşma Qızıl Arslan,
Ona nələr deyəcəksən, söz zamanı, gözəlim!

M 61

Mən ki sevgi harayını bütün bu cahana saldım,
Gecəyəri canamazı ayıq bir məkana saldım.

Gecə idi, o məkanda hay-haraylı yiğnaq vardi,
Girdim ayıq yiğnağına, özümü bir yana saldım.

Yelbeyinlər arasında tökdüm qanlı göz yaşımi,
Göz yaşımdan qədəhtutub, ürəyimi qana saldım.

Biri dedi ki: - Ey qoca, içki üstündür tapımdan,
Bu sözü mən sırğa edib, canın qulağına saldım.

Bütsevərlik odsevərlik özünə bağladı məni,
Müsəlmanlıq geyimini soyunub, bir yana saldım.

Hər sevən sevgi qədrini sevgi gizlisində bilər,
Sevənləri biryolluğa mən də pərişana saldım.

Gözdən parlaq işiq ləli, dodaqdaq söz incisini
Ey Nizami, ürəklərin ayağı altına saldım.

M 41

Yaşam boyu bu Varlıqda qorxaqlıqdır payım mənim,
Sənin sevgində yanmaqsa, yersiz-yersiz payım mənim!

Saçın ucu gözə dəycək bir andaca dəli oldum,
Sanki bu baxışda imiş, suçum mənim, vayım mənim!

Sənsə könlümü ovlayıb, örtü içində gizləndin,
Örtük yırtdın, qara keçsin günüm mənim, ayım mənim.

Sən şadlığa yol açandan, niyə ağrımı artırdın,
Bəs bu necə sınaq idi, ey Günəşim, Ayım mənim!

Gəlməsən də, ancaq, gülüm vəfa evində varsan sən,
Dilək qapın ikiqatmış, burda çıxdı zayım mənim.

Səndən ayrı düşməsindən Nizami də gileyləndi,
Ey dost, onu suçlu sanma, qorxaqlıqdır payım mənim!

M 76

Başını sən uca tut ki, dərd, qəm ağrısı çəkirəm,
Ürəyimlə baş-başa mən sitəm ağrısı çəkirəm.

Göynəmlərində çağ məni hər gün öldürüb-dirildir,
Gör necə çağ əlindən matəm ağrısı çəkirəm?!

Üzgün bilib, çalaq sanıb, məni qıraqa tullama,
Səni uca tutduğumdan həmdəm ağrısı çəkirəm.

Dumdurı içki kimi sevgin yaman bayğınlayıb,
Həm bayğınlıq, həm xumarlıq, həm dəm ağrısı çəkirəm.

Ayrılığın yarasına hey dözürəm gecə-gündüz,
Vay o günə, bəlli ola, yönəm ağrısı çəkirəm!

Ey gülzarının bülbülü Nizamisi olan gözəl,
Gül dərmədən tikanından qələm ağrısı çəkirəm!

M 63

Bilmirəm, mən qul kimi sən sultana nə yollayıb,
Bir canım var, layiqmi, söylə, cana, nə yollayıb?!

Canımı yollayardım, ey dost, ürəkdən istərdim,
Utandım, bol zirəmi o Kirmana nə yollayıb?!

Ağıllı xeyirxahsan, bir yol göstər, səni Tanrı,
Üzülmüş qarincayam, Süleymana nə yollayıb?!

Önünə çıxartmağa görümlü varım hardadır,
Gəzərgi dərvişəm mən, de, Xaqana nə yollayıb?!

Yanğı qarsan köksüm üstdə bir arpa dəni qalmayıb,
Mən yazıq, dağıq kənddən bəs arara nə yollayıb?!

Yetişdi şənlik ayı. Gör necə əzgin-üzgünəm,
Şənlikdən, mat qalmışam, qansalana nə yollayıb?!

Nizami, bu gün sənin bir dəyərli işin yoxsa,
Yaşamın son gününə yana-yana nə yollayıml?!

M 59

Ey könül, çox hayif ki, özümə dildar tapmırıam,
Ağrımı özün daşı, qəmçəkən qəmxar tapmırıam!

Bilirəm, yazıq könlüm, vəfada üzüqarayam,
Vəfaliq göstərmışəm, bircə vəfadər tapmırıam!

Gəzirəm eləsini, söhbətinə qızısın qanım,
Sən, bəlkə, tanışsan, mən ki, harda var, tapmaram?!

Dostluğun qoxusuna yaşamımdan keçərəm mən,
Yaşamda buna layiq bir elə həmkar tapmırıam!

Hardasa, aradığım ürəkdaş yaşarsa, əgər,
Onu heü axtarıram, niyə bəs qərar tapmırıam?!

Səhrada gülü açan adamın ürəyi gülər,
Ağrıma aqla, könül, tikansız gülzar tapmırıam!

Nizami, Gəncədən çıx, bu şeri Şirvana apar,
Şahmar şahından özgə, ona xarıdar tapmırıam!

M 62

Kiməm, deyim: - Dünən gecə mən onu qonaq eylədim,
Öyünməyə haqqımı var, əhdini sınaq eylədim.

Öz quluna baş çəkməyə gəlmış idi həmin gecə,
Xörək yoxdu, can verməyi ona bir maraq eylədim.

Gözəlliyi bu gecəni bütün şənliyə çevirdi,
Mən, sözsüz ki, tez özümü yolunda ayaq eylədim.

Dayaqlarını qorudu, amma ayağından öpdüm,
Bir öpüşlə neçə illik ağrımı uzaq eylədim.

Ürəyimdən keçənləri söylədikcə dinləyirdi,
Gah başımı, gah dizimi mən ona dayaq eylədim.

Kaş çağsız dan ağarmazdı, əlimdən aldı sevinci,

O qalxdı ayrılib getsin, görüşü fəraq eylədim.

Dedi: - Əlvida, Nizami, yenə səni haçan görüm?
Mənə baxmadı bir daha, nə qədər soraq eylədim?

M 60

Nə çıxdısa önumə, dağım-dağım dağıtdım,
Sevdanı biryolluğa mən öz başımdan atdım.

Gözlərin ki qanıma qəsd eylədi bir zaman,
Oxlarının öünüə qalxandan çəpər çatdım.

Saçların qaralığı qara etdi səhəri,
Gecənin harayını səhər fəryada qatdım.

Ürəyimin ciyərə topladığı nə varsa,
Qəmin artcaq bir yerdə ayaq altına atdım.

Bütün var-yoxumu da borca, yaxud nağda mən,
Səninlə oyun üçün aralığa fırlatdım.

Mənzildi, ikimizdik, bir də içki qədəhi;
Gizlimlər örtüyünü ordaca cırıb atdım.

Ey Nizami, o can ki, yetişdim astanaya,
Sevdanı biryolluğa mən öz başımdan atdım.

M 8

Yenə gərişmaq yolunu özü bağladı könlüm,
Pozdu bütün andını kökdən laxladı könlüm.

Sevgisinin səsinə qulaq kçsilən anda,
Dözümlük örtüyünü başda saxladı könlüm.

Ayrılıq salanlarla hər gün durub-oturdu,
Qovuşmaq istəyini başdan yoxladı könlüm.

Sevgi çağrı yetişcək açdı and zəncirini,
Dözümlüyüüm tükəndi, baxıb çağladı könlüm.

Ulu ağıl sevginin düşcək ayaqlarına,
Dözümsüzlük ucundan köksü dağladı könlüm!

Ey dost, şardasan, yetmiş, əldən gedirəm daha,
Aldanış nehrəsində məni çaxladı, könlüm!

Düşüncə geymimi soyunmalı olmuşam,
Canım anlam sarıdan tez yuxuladı, könlüm!

Nizaminin könlü də sevinc yiğnağı oldu,
Çağ uzanıb getdikcə qəmdən ağladı könlüm!

M 57

Aman, bu nə sevgidir, naləsinə düşmüşəm,
Yazlıq ovtək ovçunun tələsinə düşmüşəm.

Bundan önce, bir neçə gözəli seçib sevdim,
İndi də təzəsinin hiyləsinə düşmüşəm.

Çoxu acıyır deyə əlqol atır bu yolda,
Əlim-ayağım varmır, çilləsinə düşmüşəm.

Yetənin danlağında daha halım qalmayıb,
Daş kimi ayrılığın pilləsinə düşmüşəm.

Su axsa mənə sarı, görər, xırmanım yanır,
Yel əssə, bilər, ayaq çələsinə düşmüşəm.

Nizami, sevgin sənin Yusif qurduna bənzər,
Yaqubtək söz-söhbətin haləsinə düşmüşəm!

M 35

Gördünmü ki, qəmindən mən iynəyə dönmüşəm,
Sevgindən üzüm dönməz, gör bir nəyə dönmüşəm?!

Getdim, bir gün geriyə daha üz döndərmədin,
Dönüklük öyrəncəyin, soruş, niyə dönmüşəm?

Gözəllik üzə çıxır, mənimlə düz gəlmirsən,
Uyuşmaram mən ona, qırıq neyə dönmüşəm!

Bəs Nizami sevgində necə dözümlü olsun.
Üzündən çılgınam mən, kəpənəyə dönmüşəm!

N 107

Ey gözəl, naz eyləyib, sən naz səpəri açmışan,
Öz çiçək xırmanından beldən kəməri açmışan!

Ürəyimin öz dilindəcə gizlimi mən demişdim,
Canalan qəmzələrlə bir-bir dəyəri açmışan!

Amacın bu yol ilə məni gözdən salmaqdırsa,
Bəs niyə məndən ayrı gizli xəbəri açmışan?!

Xeyrin nədir, öz qapını bağladın tez üzümə,
Axı çoxdan Nizamiyə sevgi səhəri açmışan?!

N 119

O gördüğün deyilən mən, sənsə yenə canalansan,
Məndə cavanlıq qalmamış, sən yenə də ürəkçalansan!

Nə olar ki, buyruqla yox, könlü alasan xoşluqla,
Qədərini mən demirəm, sən əzəlkitək qalansan!

Könlü sınmış ad ver mənə, bu ada çox yaraşar mənə,
Canı, ürəyi görmüsən, eləcə yada salansan.

Sən Xəlilsən, mən də adam, niyə öündə sönməyim?
Mən öündə ölüzisəm, sən də əbədi olansan!

Dəyişməz gözəlliyyini bircə günə görüm deyə,
Musatək çobanın ollam, bundan da xoşluq alansan.

Bağım səndən yaşam boyu yaz gözəlliyi umandır,
Taladım güz küləyitək, bağımda qanad çalansan!

Nizami sənin üçün bəxtdən qurşaq bağlayıbdır,
İki dünya işığını, axı alını salansan!

N 87

Gözəlin gizlimini hansı könül gizlər görən,
Kim onu ürəyində gecə-gündüz süslər görən?!

Bu Varlıqdan keçməsən «allah birdir!» duymazsan,
Kələmi yamsılayan necə haqqı səslər görən?!

Sığışmaz bir araya, sözsüz. Kafirlə imanlı,
Bir ürək ikisini hansı yolla bəslər görən?!

Sevərlikdə buyruğa boyun əyməyin yolu da
İsmayııl qurbanıdır, kim bu yolu gözlər görən?!

Özünü unutmadan sevmək duyumundan daşın,
Varlığından keçən kəs də bu yaşamı izlər görən?!

İtəbaxan, dəvəçi şaha boyun əyərlərsə,
Vəzirlərin bildiyini heç özgəsi çözər görən?

Şah qayğısı başqadır; dini dərvişlərə tapşır,
Saxlancı dağıntıda, ayrı yerdə gəzər görən?

Ey Nizami, bu yolun yolcusu olmaq istərsən,
Sən dözən əzablara başqası da dözər görən?!

N 1

Ağrımı sənə açım, ürək ağrımı qalmasın,
Öyünd ver, gözlərinə, süzüb xanımı almasın!

Qınama, ay üzünə məndən artıq vurularsan,
Güzgündə görsə gözün, mümkünü vurğun olmasın?!

Yolkəsən ayrığılı buraxma, ha, mənə sarı,
Tapşırdım qəm darğama, sənə doğru yol almasın!

Güvəncim təkcə sənsən, amansızlıq eyləmə ki,
Kimsəyə arxalanıb, könlüm ona meyl salman!

Könlümün Yusifinə çənə batığı yurd olmuş,
Əl uzat Yusifinə, halı darda daralmasın!

Elə ki, qara saçın dalğa-dalğa buludlaşar,
Bəs necə, onda, qanım bir müşk kimi qaralmasın?!

Dilimdə tük bitibdir hey «bağışla!» - söyləməkdən,
Bağışla, bəlkə, üzüm yarpaq təki saralmasın!

Nizami sənin qulun, önungdə coşan dənizəm,
Bələdçi çavuşuna vəfaliq et, darılmasın!

N 33

Ey Ayüzlüm, bu oxşarla kimin mehmanı olarsan,
Bir gözəllik dastanısan, kimin ad-sanı olarsan?!

Qara şahlıq çetirin var başının üstündə sənin,
Çetirinlə bu gecədə sən kimin şanı olarsan?

Sənə şəkər demək olmaz, daha dadlısan, şirinsən,
Ürək də söyləmək azdır, de kimin canı olarsan?

Yaman gözdən qorxuram mən, sən işıqsan, gecə qara,
Bir dirilik bulağısan, bəs kimin qanı olarsan?

Məni tək qoyub gedirsen, varlığım oda qalanar,
Axi ağrılarım sənsən, kimin dərmanı olarsan?

Yalvarıram, belə çağda Nizamidən aralanma,
O sənindir, ey gözəlim, kimin yanarı olarsan?!

N 43

Bundan gözəl söz de mənə, şəkər dəyəri olsun,
Bundan artıq qayğı göstər, ağrı ötəri olsun!

Qorxuram ki, qovuşmağın gəlib-yetməyə başa,
Sona çatan vədələrin özgə kəsəri olsun!

Acızlərə ha qəm gətir, suçun deyil ki, saygın,
Ağrı hökmün barışmağın tikan çəpəri olsun?!

Sən qonaq gəl Nizaminin qarınca yuvasına,
Ta mülkünə Süleymanın bu ev bənzəri olsun!

N 121

Ey sənəm, Ay tutulmaz, bir gecə yada salasan,
Bəgəni başa vurub, öz istfyimdə qalasan!

Günlərlə gözləyirəm sənin qayğı-sayığını mən;
O isti nəfəsinlə ağrıları tez alasan!

Nə qədər fəğan edim qapında gecəyarısı,
Yaramı ovundurub, şirin yuxuya dalasan!

Ürəkdənsə, qəbul eylə bir öyündüm vardır, sənə;
Nə ola, göz yaşını bezib ürəyə calasan?!

Məni çagtək oynadıb, hey göyə atıb-tutursan,
Vay o gündən, buraxıb, əlindən yerə salasan!

Axi sənə dost olmuşam, ağrı vermə, qəribəm mən,
Qəribə yağısansa, bəs dostu niyə çalasan?!

Nizami qəmindən bil, ağrı oduna yanmış,
Tanrıdan çəkinmirsən? Nədən ona dərd-bəlasan?!

N 114

Dərindən öyrən dərdimi, bəlkə, dərmanım edəsən,
Görüb yaralı köndümü, cana yananım edəsən!

Buyruğunda dayanmışam, budur borcu sevənlərin,
Yaraşarmı, sən özünü buyruq sayanım edəsən?!

Desəm, içki yiğnağı qur, qanımla qədəh tutarsan,
Qiyarammı, fəryadımı nəğmə əfqanım edəsən?!

İstəyimə qovuşmağım şənliyimdir, qurbanım yox,
Bəlkə, elə rəhmin gələ, məni qurbanım edəsən?!

Ayrılıqda yerim yoxsa, yarpaqca dəyərim hanı,
Harda bir tikan görəsən, onu nişanım edəsən!

Artıq aydınlaşdı bütün; sənsiz ürəyim, canım yox,
Mənsiz qurduğun yiğnaqda hədər fəğanım edəsən!

Nizaminin gözlərində mən tamaşa evi qurdum,
Nə olar ki, xəyalını gecə mehmanım edəsən?!

N 113

Yeniyetmə çağım getdi, o çağdan daha yaxşısan,
Önündə necə ölməyim? Varlıqdan daha yaxşısan?!

Ürəyə, gözə bəzəksən, göz üzündən işiq alar,
Ayrılığimsan sən mənim, şadlıqdan daha yaxşısan!

Necə deyim, xoşa gəlsin? Axi qədrini bilmirəm?
Hər nə qopsa dodağından, soraqdan daha yaxşısan!

Seçəmmirəm, çox şirindir, barışmağın-dalaşmağın,
Başdasan qayğı-sayıda, qınaqdan daha yaxşisan!

Nizaminin can gövhəri qovuşmağın dəyəridir,
Belə ucuz alınmaqsa, sınaqdan daha yaxşisan!

N 112

Mənim kimi bir dostu niyə bu qəmdə saxlarsan,
And olsun, yaxşı dostluqdur, gör nə aləmdə saxlarsan?!

Ağrımıla baş-başa qalın, bu ağrımı soruşsan sən,
Adımı çəkmə daha, dərdi ötkəmdə saxlarsan!

Mən sənə dost deyirəm, sən məni yağı bilirsən,
Adınla başım ucadır, özünü kəmdə saxlarsan!

Çalsın hansı çalara, sənin çaların olaram,
Həm təşbeh çevirərsən, özgə geyimdə saxlarsan.

Ağrını asan saysam, sənə də adı geləcək,
Ağrını ağır bilsəm, sən necə dəmdə saxlarsan?!

Nizami yaşam boyu səni istəklisi bilib,
Sevənsən, yaraşarmı, onu çəm-kəmdə saxlarsan?!

N 105

Könül, yanın sırasında çox da qabaqda durmusan,
Özümü çəkməkdən usan, bundan uzaqda durmusan!

Yananların yiğnağında bayğınlıq içkisi gillət,
İçən kimi varlığından, bil ki, qıraqda durmusan.

Düşmüsənsə belə yola, heç kimdən yardım gözləmə,
Kömək umsan, dostluğundan, düşün, soraqda durmusan!

Bir dostdan yardım gözləmək ağırdan da ağır işdir,
Köməyini özün göstər, əgər sınaqda durmusan!

Davranışda elə davran, qarınca da inciməsin,
Tanrısevərlərlə, san ki, sən bir ayaqda durmusan!

Yüz il bu geniş Varlıqda ürək qanını udsan da,

Bircə ürəyi qırasan, demək qınaqda durmusan!

Ey Nizami, elə ki, sən ucalıq yerini tutdun,
Həm bütü, həm büt evini uçuran çağda durmusan!

N 130

Bir soraq ver, bir soraq ver, hardan gəlir sorağın,
Qəmindən imic dağıldı, qan töktəkmi yarağın?

Parçalama ciyərimi, gülüm, ciyərparamsan,
Bizə vəfa əlini aç, dəysin bura ayağın.

Mən uzaq gəzmirəm səndən, gözləmirəm vəfanı,
Özgəni axtarmır gözüm, söylə, nədir qınağın?

Nə yanına çağırırsan, nə yanımı gəlirsən,
Nə qədər arxanca qaçım, belə qalım dustağın?

Nizami can bahasına sənə qovuşmaq istər,
Sevinc verə Nizamiyə bu istəkdən xoş çağın!

N 100

Yusiftək gözəllər başı, göyçək, söylə, kiminsən,
Nərgiztək can bulağısan, çiçək, söylə, kiminsən?!

Üzün teldən gözəlləşər, dodaq xalla bəzənər,
Hamısından üstünsən sən, qəşəng, söylə, kiminsən?!

İcki süzdün, bayığınam mən, tor quşuyam, sən dən ol,
Türkdə qulam, Xuzistanda gerçək söylə, kiminsən?!

Çiçək səpib yollarına, nazla belə gedirsən,
Söylə, kimin qonağısan, görək, söylə, kiminsən?!

Canını da versə belə, Nizami səndən tapmaz,
Özün söylə Şirvanşaha, mələk, söylə kiminsən?!

M 89

Varlıq yönüm, büt evinə yollanmayı tərgit sən,
Din mayası, yad millətə qul olmayı tərgit sən!

Könlümün yanmışsan, ürəyimdə alış, yan,

Pərvanətk boş-boşuna dolanmağı tərgit sən!

Sevginin qəmli mülkündə bayğıntek düşüb qaldım,
Mey evinə iki-üç məst yollanmağı tərgitsən!

Ya biryolluq canımı al, ya qoxunu bəxş et mənə,
Ya quşu tora sal, dən ver, kal olmağı tərgit sən!

Həm canımı, həm könlümü ovlayıb, örtüyə saldın,
Örtükdən bir səs ucaldı: «- Lal olmağı tərgit sən!»

Şahların qolu üstünə qonan bir ağ şahinsən,
Yol ver iki-üç qarğaya, yol almağı tərgit sən!

Mən sevginin bayığınıyam, qovuşmaq şirnisi içir,
Sənin bir qara qulunam, türk qalmağı tərgit sən!

Ey can, səhər açılandək uydurmalar sona çatar,
Ey könül, sübhün açıldı, aldanmağı tərgit sən!

Öyüdlərdi bütün bunlar, sənə verdi Nizami,
Öz canını qöy yolunda, hallanmağı tərgit sən!

N 125

Sən onun baxsan, bir laləzarı görərsən,
Laləzarın həsrətindən köksündə qarı görərsən!

Çəməndə gəzmə çiçəyi, düyməçədən üz çıxarıb,
Üzbəüz dayansan sən, gülü yox, xarı görərsən!

O gün ki cüt dodaqdan öpüş tamahına düşdün,
Gözlərinin duyuğunda qanlı axarı görərsən!

Qərarını yaşam boyu itirmiş könlüm ağrıda,
Yüz il gəzsən belə məni, həmin qərarı görərsən.

Nizami kimi özündən qabağa sən addım at,
Ayrılıqda qovuşmağı, qəmdə qəmxarı görərsən!

N 126

Parlayan Günəşimsən, sən işıqlı Aymışan,
Balmışan, şəkərmisən, xoş qoxunu yaymışan?!

Dostluğunun örtüyü yırtılandan puç oldum,
Gizlimləri birəbir yağırlara yaymışan!

Çiçək açmış ağacsan, çiçəyin xoş qoxulu,
Barınla ağ günlərin qapısını oymusan.

Yaşamın bir gününə dayaq dura bilmirsən,
Bəs sözünü nə üçün gələn ilə qoymusən?!

Vədələr verirsən ki, vədəmi verim sənə,
Ciyərə ciyər qanı yeritməkdən doymusən?

Çap vardi, söyləmişdim: «- Candan sənə bağlıyam!»
Ey dost, sanki ürəyin vurğusunu saymışan!

Nizami sevgisinə səndən hörmət istəyir,
Ürəyimə hökm eylə, ürəyimdə haymışan?!

N 135

Bir gözəl içər qanımı, qantökən varsa, o sənsən,
Bir sevən könül ovlayar, can sökən varsa, o sənsən!

Dan yerisən, Aytək oyaq, gündüzsən, artıq qansaçan,
Qızılığuldən qızğıın bazar, yerseçən varsa, o sənsən!

Ay üzün şamı yandırıb, pərvanəni oda yaxar,
Kəklikdən səkmək öyrənən. Tezsəkən varsa, o sənsən!

Şəkərsən, şirin parçası, sevib öldürən, qaniçən,
Laləsayaq uzun aldır, dağçəkən varsa, o sənsən!

Xurma kimi şirinağız, ipək telitək incəbel,
Qəribə gizli iş görən, dərdəkən varsa, o sənsən!

Nizamidən uzaqlaşdın, nəğməkar bir quş kimi,
Bu Varlıqda vəfəsiz yar, belbükən varsa, o sənsən!

N 48a

Ey yaqt dodaqlı gözəl, sən tamaşaşa gedirsən,
Gül qəmi çəkən bülbültək bomboş səhraya gedirsən!

İstəyin var, çəmənin də rəngi üzünə bənzəsin,
Bu çəməndə çiçəkləri sən saya-saya gedirsən!

Sənin üzünü görən kəs candan, ürəkdən də keçər,
Rahib kimi vəfasızsan, tərsatək haya gedirsən!

Yeriyəndə dağ kəkliyi utanır bu yerisindən,
Bəzənmisən tovuz kimi, yoxsa ki, toya gedirsən?!

Qeysər, Fəxfur qullarındır, Xaqan da nökərin olar,
Sən Çin gözəlləri təki ürəyi söya gedirsən!

Sənə dilərəm Tanrıdan Nuh yaşamı, Qarun varı,
Dalğın-dalğın Yusif kimi sən Züleyxaya gedirsən!

Ey qardaşım, Nizaminin nəzmini bir yaxşı dinlə,
Sənə yaman göz dəyməsin, belə tənhaya gedirsən!

N 46

Yüz-yüz Yusif kənanlın
Olsun sənin qurbanlın,
Olsun sənin qurbanlın
Yüz-yüz Yusif kənanlın.

Dodaq yaqt yananolın,
İnci səpər hər yana.
İnci səpər hər yana –
Dodaq yaqt yananolın.

Sənsən gözəl nişanlı,
Gözəllik diyarında,
Gözəllik diyarında
Sənsən gözəl nişanlı.

Qaldın dağıq cahanlı
Gözünü dolandıraq,
Gözünü dolandıraq
Qaldın dağıq cahanlı

Gizli nazın-həyanlın
Nizamini oyatsın,
Nizamini oyatsın
Gizli nazın-həyanın!

N122

Ağrıları duya-duya dəvasını eyləmirsən,
Yarayarmı, bilə-bilə şəfasını eyləmirsən?

Ayrılığın qan selində boğmaqmı istəyirsən məni,
İslanmışam göz yaşında, vəfasını eyləmirsən?

Asandır ürəyin işi, çünki sənin əlindədir,
Halımı ağrıya saldın, səfasını eyləmirsən?!

Vurulmuşam arıq ov kimi qurbanlığa yaranmırıam,
Öz ovunu yıxmışan sən, damgasını eyləmirsən!

Cəsarətin çatmır daha, məni qonaq saxlamağa,
Göz dikmişəm dodağına, halvasını eyləmirsən.

Dodaqlara Nizaminin möhrünü vursam da mən,
«O üzüklə Süleymansan!» - nidasını eyləmirsən!

N 123

Gözəlliyyinə sözüm yox, unutqanlıq etməyəsən,
Mənimlə olmağın xoşdur, soyuqqanlıq etməyəsən!

Vəfa nərdində udmağa öpüşü girov qoymusan,
Udmağına udacağam, dəliqanlıq etməyəsən!

Əgər sənin dostunumsa, ürəkdən-candan dostam mən,
Sənsə söz qoymusan, yoxsa mehribanlıq etməyəsən?!

Baş açmırıam, nə qəmin var, saymırsan da dostluğumu,
Niyə axı yol göstərib, bir sarvanlıq etməyəsən?!

Mənə öyünd verirsən ki, get içki iç, bayığın da ol,
Qəsdin budur, bayığın olum, sən şadyanlıq etməyəsən!

Ey Nizami, bu sevgidə bəxtin üzünə gülsə də,
Yaxşı olar, öz bəxtinlə pərişanlıq etməyəsən!

Əgər Qızıl Arslanın ja qəbulunu istəsən sən,
İçki iç ki, bayığın olub, ta xaqanlıq etməyəsən!

N 127

Sən ki mənim istəyimsən, nədən sözə qarışan,
Baş tapmırıam, heç bu qədər niyə bizə qarışan?

Gözəlliynə susayıb, biz torpağa dönmişük.
Ey mənim dirilik suyum, harda gözə qarışan?

Bilmək olmaz, bu gün məndən, gəl, ayrılma, gözəlim,
Sabah doğru yalan çıxar, nazaq düzə qarışan?!

Əgər qovuşmaq istəyi sonda ayrılıqdırsa,
Kaş tanışlıq olmayıyadı, sevgimizə qarışan!

Mən yüz kərə yalvarmışam, yanına da gəlmirsən,
İlqarsızlıq bir kərədir, bəlkə, yüzə qarışan?

Mən sevgimin acliğindan özümü öldürərəm,
Məzarım üstə gələrsən, diri gözə qarışan!

Yadında yaxşı saxla ki, ondan üz döndərsən də,
Səndən ayrılmaz Nizami, baxma, bizə qarışan!

N 98

Bütün gözəllər hamısı qara qulundur ki sənin,
Qoy üzünə göz dəyməsin sevgi yolundur ki sənin!

Tüklərin də başdan-başa kökündən ucuna kimi
Qurban tükünün ucuna, yaxşı halındır ki sənin.

Oxlarını mən yazığa niyə belə sancırsan sən?
Elə gücüm yoxdu axı, gücü qolundur ki, sənin.

Bütün gecəni yatırsan, mən isə səhərə qədər
Haray çəkib fırlandığım sağın, solundur ki, sənin.

Mən sayəndə gecə-gündüz içimi yeyib qalmışam,
İçirsən ürək qanımı, bu qəbulundur ki, sənin?!

Haçanacan, gül üzünə oğrun-oğrun baxacağam?
Düşüm ayağın altına, torpaq xalındır ki sənin?

O cəsarət hardan məndə, dodağından öpüş alım?
Çatma-çatma qaşların da kaman, oxundur ki sənin?!

Mən bilirəm, sənə sadıq sevənlərin daha çoxdur,
Çox olsa da, bu Nizami sadıq qulundur ki sənin!

N 117

Umuluyam, bir gecəyə mənimlə sən yar olursan,
Bu gecə qərar verməsən, məndən çox kənar olursan!

Nərgiz kimi göz açarsan, özgəsinə mehribanca,
Niyə məni görən təki qəmzənlə qəmkar olursan?

Min-min yağı yanındaca sənə dostluqdan dəm vurdum,
Məni alçaltdın onlara, belə vəfadər olursan?!

İstəməyənim çox-çoxdur, qapısını döy dostluğun,
Yağılardan nə qorxum var, mənə umudvar olursan?

Baş açmırıam, nə cür quşsan, axı necə tutum, gülüm,
Nə gözüm ovlayır səni, nə tora şikar olursan!

Bütün şəhər Nizamitək sənə çox umud bağlayır,
Güman etmə, Axistandan özgəyə sən yar olursan!

N 36

Ey gözəlim tapşır gözünə, ürəkləri az ovlasın
Ya nazına öyünd ver ki, ayrılığı gen qovlasın!

Gümüşbədən, könülüxan, ayrılıqdan soruş daha;
- Mən gücsüzəm, sınağına bir gücsüz necə tablasın?

Ey Varlığın diriliyi, buğdaçalar üzünü ört.
Arpa satır, buğda açıb, başınızı az tovlasın!

Ey gözəlim. Öz ürəyin bu dostluqdan soraqsızsa,
Söylə soraqsız ürəyə, özgəyə az bel bağlaşın!

Gözəlüzlüyü dedim ki, bizi sən sevginlə dindir,
Dedi: «- Nizamiyə çatdır, daha az pəhriz saxlaşın!».

N 22

Tutalım, sən zərrə qədər mənim yoluma yanmırısan,
Heç olmasa, dərdli cana, qəddar zalıma yanmırısan?

Varlıqda yüz mənim kimi sənin sevənlərin vardır.
Sən onlara çox qayğılısan, niyə halıma yanmırısan?

De, Kəbədə, büt evində sənə nə qədər tapınım;
Nədən sarğılı başıma, bağlı belimə yanmırısan?

Dönüb sənə baxan təki, inciyib qaçırsan, yana,
Onda, heç bir kəsə baxma, incik quluna yanmırısan?!

Nizaminin qəzəlini oxumağa meylin yoxdur,
Daşürəkli olduğundan ötən dilimə yanmırısan!

N 72

Ey gözəlim, tələs ki, amandı, ölürem mən,
Dadıma çat, bu halım yamandı, ölürem mən!

Ayrılıqdan bağıma qan çäçildi, neyləyim?
Ey qovuşmaq istəyi, yubandın, ölürem mən!

Bu hamiya bəlli ki, sazəndəlik peşəndir,
Zil və bəmdən dəliyəm, zamandı, ölürem mən!

Çəkmə qulaqlaracan vəsməni, oxa tut sən,
Axı əyri qaşların kamandı, ölürem mən!

Bir canım var, istərsən, bu başdan verim sənə,
Əsirgəyə bilmərəm, qurbanı, ölürem mən!

Əger səndən bir qırıq fayda görməyəcəmsə;
Saxlama qəm içində, gümanda, ölürem mən.

Ayağının altına döşənəndi Nizami,
Minnətini götürür, haçındı, ölürem mən!

N 50

Qəm çəkirəm, siz məni qəm əlindən qurtarın,
Könlümün ayağını dərd palçıqdan qoparım.

Ya cadu gizlənən qəmzədən alın haqqımı,
Ya da şəkər ləl ilə dodağımı suvarın.

Sevginin dəlisiyəm, başıma gələnləri,
Gözələ çatdırmağa onun yanına varın.

Söz verirəm, sevməyim, daha könül açmayım.
Bu sırə çətinlikdə uca hasarı yarın.

Aciz könlüm çənənin batığına düşübdür.
Saçı uzun ip edib, dartın, onu çıxarın.

O saçları zəncirtək salın mənim boynuma,
Çəkə-çəkə gətirin qapısına o yarın.

Andımı pozduğumu bütün el bilsin deyə.
Bayğın halda gəzdirin içindəcə bazarın.

R 86

Gözəl ovlayıb könlümü, yenə yıldırı, müsəlmanlar,
Varlığımı könlüm çağ-çağ cana yıldı, müsəlmanlar!

Çağvardı ki, dayağımdı, ağ günləri yaşayırdım,
Ağrı tapdım, o çağda ki əldən çıxdı. müsəlmanlar!

Onun dustağıyam indi, odur, gözüm qan ələyir.
Heç kəs bu kökə düşməsin, qəmi çıxdu, müsəlmanlar!

Bu varlıqda sevənlərin könlü də var, sevəni də,
Könlüm kimi bircə mənim yarımdır, müsəlmanlar!

Nizamini ta talanmış görən gözəl uzaqlaşdı,
Kim istəyər onu axı, vardan çıxdı, müsəlmanlar?!

R 69

Yoxumdur, ayrılığa artıq dözüm yoxumdur,
Yoxumdur, ey müsəlmanlar, necə dözüm, yoxumdur?!

Məndə bu dözüm hanı, onun üzünü görmədən,
Nə gizlədim, deyiləsi gizli sözüm yoxumdur!

Ağrı var sevgisindən ürəyimdə Varlıq qədər,
Varlığı sən ayaqla, ona çözüm yoxumdur.

Sevməyim kafiriksə, bunu qəbul edərəm,
Qalmayıb qırıq iman, yolum, izim yoxumdur!

R 14

Vurulmağa gümüş təki bir bədənə meylim vardır,
Nə laləyə, nə reyhana, nə çəmənə meylim vardır.

Heç bir kimsə, heç bir çağda bu təhər qəddar görməyib,
Bağlasa da saçlarına, ona yenə meylim vardır!

Mənim gözəl Züleyxama Varlıqda bir tay tapılmaz,
Onun çənə batığına düşməyə nə meylim vardır?!

Səhər yeli, o pənahın ətəyini yellətmə sən,
Köynəyinin içindəki ağ gərdənə meylim vardır.

Hansı çağda ki Nizami söhbət etdi açan güllə,
Öz dilindən bal süzülə dənə-dənə, meylim vardır!

R 2

Elə ki, Aytək üzün örtüyündən üzə çıxar,
Birçə yol görənlərin vurğunluğu üzə çıxar!

O qara saçlarını gəl darayıq, tökmə üzə,
Sevgiyə dastan yozan gedib, quru sözə çıxar.

Qovuşmaq geyimini bir gecə sevənlərə ver,
Nə var, qurban verərlər, min-min oyun təzə çıxar.

Mən sənə sığınmışam, qayğı-sayığını umaram,
Özgəyə sığınmağım bir ayrı cür məzə çıxar.

Çoxusu od ayaqlar sevgin yolunda çağlarca,
İtirər var-yoxunu, adsız-sansız izə çıxar.

Ahinin daşlarını atmış çoxu səndən uzaq,
Onları sizladarsan, ağrı yaşı gözə çıxar?!

O çağ ki Nizaminə yetişdi sevib-sevilmək,
Qapımda göl-göl olan göz yaşlarım dizə çıxar!

R 19

Ey uğurlu soraqcım, söylə, yarım necədir,
Mən ürəksiz olmuşam, bəs nigarım necədir?

Nə düşünüb-daşınır məndən aralı, görən,
Gözəlliyi, iş-gücü-iftixarım, necədir?

Onun ahu baxışı, onun nərgiz gözleri
Müşk saçan saçlar alda de, qaynarım necədir?

Gizlimlər buğalından şirin-şirin su içən,
Laləlin quxağında ilk baharım necədir?

Mən onu əziz cantək yavılq bildin özümə;
Dost tutduğum bir yağım-xətakarım necədir?

Gecə-gündüz alışib, od içində yanıram,
İncili tər nərgizim, o xumarım necədir?

Al qanımı içəndə heç bir suçu olmadı,
Əhdi pozub, qırılan düz ilqarım necədir?

Bircə kərə kimsədən soruşmadı halımı,
Demədi: - Sevən dəli, vəfadaram necədir?

Ayrılıq acısından Nizami Yəqub olmuş,
O da demir, Yusifim-qəmküsərim necədir?!

R 10

Dağıldı könlüm evi, könül duyanım hardandır,
Saxlancı oğru çapdı, bəs qoruyanım hardadır?!

Karvanım yola düşüb, hamidan dala qalmışam,
Kəhərim-karvanbaşım-yol arayanım hardadır?

Gecəni mən ki belə od qapısında yatmışam,
İtəmsə sümük payı, yolcuya yanım hardadır?

Nizami, bundan gözəl bir dünya da tapmisan sən,
Köçməmisən, o dünyaya yarayanım hardadır?

R 6

Qayğını çək, yeniyetmə çağlarını ilərl üzər,
Gəlmə qoşulsə karvana, şəhərli ardınca süzər.

Bilirsənmi, qocaların beli nədən bükülübdür?
Yeniyetmə çağlarını əyilib torpaqda gəzər.

Bu varlıqdan sənə qalan, yalnız yaşam günlərindir,
Haqqa tapın, gizlimlər aç, yaşamına yetir nəzər!

Arxayı ol, köçəcəksən, ayıq-sayıq yaşa daim,
Yayğın təki keçsə günün, ruhunu min əzab üzər.

Düşünmədən çağlarını küləklərdə sovurursan,
Anla, onun şirin barı çağlar boyu yaşam düzər.

Qızılla can almamışan, dəyərini nə biləsən?
Necə malı çapan oğru dəyərini çətin sezər.

Özünü qəmdən öldürsən, məgər şadlıq suçmu tapar,
Yaşasan şənlik içində, bundan söylə, qəm nə çözər?

Ey Nizami, ürək varsa, ucalt sevginin səsini,
Al içki qədəhini tut, musiqi də etsin əsər!

R 13

Görüncə çiçək səni tikan üzünü örtmiş,
Bələncək qurşağına göylük özünü örtmiş.

Düyməcə örpəyini niyə görürəm qanlı,
O səndən utanıbmı, allıq üzünü örtüm.

Saçının qıvrımları üzdə açacaq tel-tel,
Bənövşə gözdən itib, yerdə izini örtmiş.

Yanağın allığından süsən lal olub, deyən,
Kimsəyə söyləmədən sözün düzünü örtmiş.

Diləyin varsa sənin, söylə çiçəyə asta,
Nərgiz də bu bazara baxmir, gözünü örtmiş.

İstədi, Nizamini çekə yarışa bülbül,
Eşidib bu gözəli, dimdik sözünü örtmiş.

R34

Saqı, nə durmusan, meyi süz, bahar gəlibdir,
Səadət bağçasına gör nə calar, gəlibdir?

Yeniyetmə bağında vəfa toxumu əkdir,
Qalxıb ucalmış göyə, budağa bar gəlibdir.

Ürəyin düzənini suvardı ciyər qanım,
Av üçün düzənimə bu gün sərdar gəlibdir.

Sinəm odda yanırkı, alız düşmüdü duyğum;
Daha dinclik şapmışam, köksə qərar gəlibdir.

Bundan işıqlı günüm harda, haçan olacaq?
Özü ilə xoş çağrı gətirib, yar gəlibdir!

Yaxşıların yolunda can qoyandır Nizami,
Tufandan çıxan gəmi ondan kənar gəlibdir.

Bax gözəllər şahına, bax Varlıq sultanına,
Tikanlı gül, daş gövhər necə uyar gəlibdir!

R 15

İlahi, bu gözəlliin Xütən ayı cananı var,
Yumru çənə batığında yüz-yüz Yusif Kənanı var!

Qaşı----- iki tağı altda gör necə Günəş gizlənib?
Ədən yaqtundan onun üzündə nur yanaşı var!

Elə bil ki, bir çəməndə açılmış təptəzə güldür,
Sənəmin həm uca sərvi, həm də çəmən məkanı var!

Əgər bütün gözəlliyi balla şəkər kimidirsə,
Nizaminin şerinə bax, neçə-neçə ananı var!

R 48

Sənin kafir gözündən müsəlmanlıq gəlməyir,
Asan sayma, kafirdən çox asanlıq gəlməyir.

Çağırırsan tökməyə al qanımı, dözümmü,
Axi yazılıq dustağa mehribanlıq gəlməyir?!

Qayğısızlıq ucundan sevdiyimə peşmanam,
Bu halimdən, işə bax, heç peşmanlıq gəlməyir.

Göndərmisən küləyi, bir diyar bağışlayım;
Qarıncanın əlindən Süleymanlıq gəlməyir.

Ayrılığın söylədi: « - Belə dözümsüz olma! »
Necə dözüm? Əlimdən bu yanalıq gəlməyir.

Gözəlliyyinə uyar sahmanlıq yaratmışan,
Dağım-dağım könlümə bu sahmanlıq gəlməyir.

Nizamiyə yol aç sən gəlir qapıçın olsun,
Çasdırma, qul bəxtinə ta sultanlıq gəlməyir.

R 5

Geniş Varlığın bütün hər yönümü sənindir,
Yüz min canın dincliye xoş çökümü sənindir!

Gözəlliyyindir yazın yeni açmış çiçəyi,
Bənövşə yarpağının al dönümü sənindir.

Sən elə bir sərvisən, ucalıbdır bayrağın,
Göylərin diz çökümü, baş enimi sənindir.

Belini bağlayıbsan şəkər qamışı kimi,
Onun yerinə açan gül yenəmi sənindir?!

Bu Varlıqda varsansa, sevinməyinə dəyər,
Belə çağrı kim tapar, sevinc dəmi sənindir?!

İki-üç günlüyü çək yaşam at cilovunu,
Atın iti çaparı, bərk dördəmi sənindir!

Dodağının sədəfi, ey Yusifə xas olan,
Astananı kəsən qul – bu Nizami sənindir!

Dünyanın ki şahlığı Arslanın olduğu tək,
Gözəllərin şahlığı, baş önəmi sənindir!

R 68

Ağrılı üzəyimdə minbir qubar varımdır,
Düşüm içki evinə, gözdə xumar varımdır.

Uğursuzluq yolunu tutub, önə gedirəm,
İkiüzlü dilimdə acı damar varımdır.

Təsbih çevirmək mənim nəyimə yarayar ki,
Geyimimin altında dini paltar varımdır?

Kilsənin zəngini xaçı uca tuturam,
Təsbihə, canamaza özgə qərar varımdır.

Göbəyim kəsilibdir içki içilən çağda,
Nə olsun ki, içkidə ayrı tutar varımdır?

Belə bir düşüncəyə evimdə gəlmişəm mən,
Hətta carçısı olan özəl bazar varımdır.

Pulum yoxdur, kisəmdə hər gün siçan oynayır,
Oğru da, yolkəsən də, demə, sanar, varımdır?

Öz sevgimin yolunda «mənəm Allah» - deyirəm.
Hər addımda qurulmuş başıma dar varımdır.

Nizami, bunda məni dinsiz sayma heç zaman,
Dərviş kimi hər yerə etsəm güzar, varımdır.

R 94

Gözəllər yaraq evindən dəyən ox hər an onundur,
Göz yaşımıla yuduğum qan o qanlı oxdan onundur.

Qara saçının yozumu məni heyran buraxıbdır,
Varlığımı, dinimi mən eylədim qurban, onundur.

Mənə yüz ürək, can lazım, söhbətinə layiq olsun,
Utanıram söyləməyə: onsuz da, ürək, can onundur.

Astanasında hər gecə qan içində batan mənəm,
Damla-damla gözlərimdən tökdüyüm qan onundur.

Ayrılıqdan can dodağa, gün gecəyə çatıbdır,
Fürsət düşə, bir gecəyə olsam da mehman, onundur.

Gözəlimin canı, gözü varlığıma yağı çıxdı,
Mənə çatan quru adsa, Nizami, qalan onundur!

R 118

Necə xoşdur qəmin sənin, çünkü biryolluq qəmimdir,
Min şadlığa dəyişmərəm, çoxdan mənim həmdəmimdir.

Bu qəm sevincdən üstündür, bir sözünmü varmı buna?
Danlaq oxşamaqdan artıq, anla ki, ziyan kəmimdir.

Qulluq göstərənəm sənə, ancaq bunu bacarmaram,
Ağrımı ki azaltmırısan, bacarığın həkimindir.

Mənə də «Him» edirsən: Qovuşmaq istəyi bildir!
Hansı üzlə güvənim mən, yaşamım ağrı gəmimdir.

Könlüm sənin əvəzinə, özgəsini sevə bilməz,
Bənzəyərmi kimsə sənə, oxşasa, öz hakimimdir!

R 53

Üzünü göstər mənə, gülzar görmək istəyimdir,
Nərgiz gözünlə bax mənə, xumar görmək istəyimdir!

Qovuşmaq isteyimin öz başında, mat qalmışam,
Tək bir tikan tapamıram, Gülnar görmək istəyimdir!

Haçanacan susacağam, barı bircə söz desənə,
İnci səpən dodağında nübar görmək istəyimdir!

Saçlarını xar kimi çək, kafirliyə çağır məni.
Dərviş geyimdən bezdim, paltar görmək istəyimdir.

Həm qumar evində mən, həm də meyxanə küncündə,
Canamazı, baş sarğımı qumar görmək istəyimdir!

Bircə tapım yerində sufiləri düz görmədim,
İçki ver, başa çəkim, əyyar görmək istəyimdir!

Bir əl içki süzəndə, bir əlsə mey qədəhində,
Bayğınlıq keçirdiyim bazar görmək istəyimdir!

Başıma döyə-döyə baş sarğımı sürüyüm mən,
Qayğısız sırasında oynar görmək istəyimdir.

Başımı havaxtadək mədrəsə qapısı döysün,
Kilsədə içki yeri - divar görmək istəyimdir!

Axırda, bütün dostlar əqrəbtək sancan oldular,
Onlardan uzaq qaçdım, şahmar görmək istəyimdir.

Könlümü bilə-bilə sevgi yolunda qoymuşdum,
İş-gücü gözəllərlə qaynar görmək istəyimdir!

Ayrılıq acısında çat-çat oldu dodağım,
Şəkərli qoşa ləli yanar görmək istəyimdir!

Dodaqdan öpüş alsa, Nizami dirilik alar,
Cahan şahı əlindən qərar görmək istəyimdir!

R 96

And olsun canına, gümüş, səndən hər nişanım vardır,
Günüm saçın təki qara, ürək ağızın kimi dardır.

Ayağımı atammıram, birgə üzəngiyə qoyam,
Əlim varmir, yüyən tutam, könlüm bundan xəbərdardır.

Bir vaxt səninlə başımı bir yastiğa qoymuşamsa,
İndi yeri ya öz dizim, ya astanana uyardır.

Yaş ötdükcə inanma ki, sədaqətdən söhbət açım,
Nəyə gərək, ürəklər ki sevgisinə vəfadardır.

Qovuşmağa can verərəm, gərəkli deyilsə, alma,
Güman edirsən, sevənin sevgisin üçün ziyankardır?

Söylədin ki: - Ey Nizami, qorxun olmasın, gəlirəm,
Dilindən qopan bu soraq ürəyimə daim yardımır!

R 128

Gözəlliyyin tapımının işığından şöləndir,
Hər sevənin səcdə etsə, dəyərini biləndir!

Sevgi dilənçilərinə şah olmaqğın yaraşar,
Hər sevən elə qapına dilənməyə gələndir.

Məndən niyə soruştursan: - Hardasan, halın necə,
Bilmirsənmi, ayrılıqdan neçəsi də ölündür?!

Mən sənin öz Məcnununam, bağla saç zəncirini,
Bu ağrıdan qurtar məni, gözdə yaş gilələndi.

Sənə qovuşma bilmirəm, sevinc, ya qəm, nə fərq?/
Sevgindən qaçmaq çətinmiş, qul da şaha güləndir.

Nizami sənin sevginin sorağında yaşayıb,
Ey dost, onu suçlu sayma, bu, Varlıqdan gələndir!

R 93

Gözəlim, çaldın könlümü, yamanlıq etmə bu qədər,
Bağladın mənim dilimi, qonaqlıq etmə bu qədər!

Amacın könlü ovlamaq, kafir ürəkli olma sən,
Gəl, əl götür yazıqlardan, şamanlıq etmə bu qədər!

Aytək görsən, saatlarca sənin tamaşana çıxım,
Nə mən oğru, nə sən darğa, yananolıq etmə bu qədər!

Saçlarının qulluğunda qarınca tək bel bağladım,
Qarınca yoxluğuna Süleymanlıq etmə bu qədər!

Özünü bayığın aparıb, yiğnağına geri dönsə,
Ey Nizami qədəh qaldır, nadanlıq etmə bu qədər!

R 11

Bircə yol nur baxışın abrılı bədənə düşər,
Belə qayğı-sayığı üçün xoş sözlərin önə düşər!

Narın-narın səhər yeli qıvrım-qıvrım telə dəycək,
Saçının əl-ayağına ürək dönə-dönə düşər.

Ayrılığın yollarında yüz dəfə yaxa yırtdım,
Bəlkə, gözümə bir daha bəzəkli nimtənə düşər?!

Bu söhbət bütün dillərə düşməmişdən qabaq, gülüm,
Mən qovuşmaq isteyirəm, istək istəyənə düşər!

Bir anlığa örtüyünü üzündən qaldırsan, əgər,
Qızılğullə yasəmənin ürəyi də qanə düşər.

Günəş kimi işığını hər tərəfə yayırsan sən,
İstəyəsən, bir azca da Nizami bəndənə düşər!

R 115

Mənim baydın taleyim də ayıq olacaq, gün gələr,
Mənim ağır yatam baxtım oyaq qalacaq, gün gələr !

Yuxusuz keçən gecələr, bilmirəm ki, hədər getməz,
Dözəcəyəm, dan işığı gözə salacaq, gün gələr.

Həm bağlı qapım açılar, həm də gecəm səhər olar,
O gözəlim belə qalmaz, könül çalacaq, gün gələr.

Mənə yağlı kəsilən kəs, yavaş tərpək, dostluğum var,
Ey pakillar, sərbəst gəzin, o, yar olacaq, gün gələr.

Bir yağı ki acığımı istər, gözəli oxşaya,
O da gözəlin gözündə tez xar olacaq, gün gələr.

Yolunda kafir olmuşam bəlkə, bu yol kömək edə,
Saçı belimə sarınsa, sözsüz, çalacaq, gün gələr.

Nizaminin ilqarını qıran o nazlı gözəlin
Qorxuram ki, öz əhdini duman alacaq, gün gələr!

R 37

Dedim, bəlkə, sevgilim mənə vəfalı olar,
Ağlıma gələrdimi, belə cəfali olar?!

Verdiyi sözdən qaçar, vədi döndərər toza,
Heç nədən bir saatda məndən aralı olar!

Yaman daşürəklidir, kimsəyə baş endirməz,
Hər kəs ona sızlasa, sanma, səfali olar.

Saçının ucbatından könlüm çox dalğın düşüb,
Yoxsa ki, bundan sonra, dərdə şəfali olar?

Dostluqda keçdi yaşam, məni yağı sanıbdır,
Ey pəri, candan keçən yar heç havalı olar?!

İmanım qırılmazdı, tükdən asılı qaldı,
Kafir saçlar öündə, yoxsa qadələ olar?

Fəryadımdan savayı, hanı yaşam həmdəmim,
Ayrılıq qəmi çəkən, sözsüz, davalı olar!

Gözlərin çevrəsində Nizami tövbə etməz,
Dodağın həsrətində başı bələli olar.

Əlində bir dustağdır, hər an təpiklər onu,
Sonra nəvaziş edər, o da naləli olar!

R 18

Arpa-arpa artan qəmim buğdaçalar üzündəndir,
Samantək saralmış üzüm, qan-yaş tökən gözümdəndir.

Buğdaçalar yanağında təzə sünbüllər açılmış,
Ən kiçiki də fələyin Sünbülesi izindəndir.

Onun qoşa höryündən bir arpaca müşk alanda,
Buğdaçalar gözəlliyn umacağı sözündəndir.

Kəndlə buğda dərdi çəkər, bəs mən nə qədər qəm çəkim?
Gülün barını görmədim, çağın geci-tezindəndir.

Yoxsa buğda dənəsidir müşk içində yatan xalı,
Dənə görə tora düşən quşun sayı yüzündəndir.

Barından ki, barınmadım, dözümüm buğda qazandı,
Dincliym də o cənnətin qapısının gözündəndir.

Ağrısından gecə-gündüz buğda tək bağıri yarığam,
Nizaminin saya salmır, bu hal onun özündəndir.

R 38

Sevgi yenə and evini dağım-dağım dağıdır.
Sevənlərin dincliyinin içki öz qaynağıdır.

Zöhrə adlı gözəlim var, ürəyimə od salıb;
Al Günəşin sarısını su yerinə axıdır.

Çox ürəyə yanqı düşüb sevgisinin odundan,
Bircə mənim ürəyimsə, nədən yanğı dağıdır?!

Nərgiz gözlər söylədi ki: «- Mən səninəm, tələsmə». Tələsmirəm. Yaşamımın axı qaynar çağıdır!

Yatan yerdə ovlansa da, bütün ceyrangözlülər,
Bu yuxulu gözlərinmə ceyran gözü yağıdır.

Ağrı verir, qoy ha versin, varlığımla çəkərəm,
O qovmasın təki məni, ağrı elə ağırdır!

Nizamitək bir kimsəni öldürməyi suçdursa,
Qoy öldürsün sevənini, bu yol daha doğrudur!

R 31

Sevənin, dalğın olma, çağındaca haya çatar.
Dostundan əl üzənə dost sevgisi maya çatar.

Biryolluq sevinməyə gecələri oyaq qal sən,
Axi yatan kor kimidir, oyaq qalan saya çatar.

Hümasan, xırmandakı dəni sərçələrə tapşır,
Sağlamsan, arxayı ol, bu şirinlik zaya çatar.

Şah olmaq xəyalın var, acıq oxlarından qorun,
Şəkərlik yağmur-yağmur yağar, hər bir toya çatar.

Balsoran nədən milçək, oda yanana pərvanədir?

Aparar cibgir pulu, doğrusa cəzaya çatar?!

Örtüyə girmeyinə yol verilməsə, incimə,
Şah ova çıxan çağda itəbaxan paya çatar.

Sevənlər bayğındırlar, ağıllılar niyə ayıq?
Gün gələr, sevinərsən, başın çox ucaya çatar!

Nizami, dövlətindən sən əl çəkib uzaqlaşsan,
Ölkədə boş-boşuna gəzən çalışmaya çatar!

R 53

Şənlik xoşdur, yatmaqdan səhərədək nə səmər,
Özgə gecə yatarıq yuxuu sübhə qədər

Gah göz üstdə oturdub, gah cana qovuşdurram,
Ürəyimdə yer verrəm, bağrim başında gəzər.

Badamı göz gözəlsən, şəkərdodaq gəlinsən,
Xoşdur olsa içənin məzəsi badam, şəkər.

Dünən ayrılan çağda əlim başımda qaldı,
Bu gecə qovuşdumsa, tac da başımı bəzər.

Can oyuna giribdir, bu oyun səninkidir,
Xal vur, keyf çək, nərdi ud, günün keçməsin hədər.

Saçı dağıt dörd yana, öpüşlər yağıdır, gəlsin,
Andı saç kimi qatla, iç bayığın olsun gözlər.

Nizaminin şerinə qulaq as sən bu gecə,
Qulaq halqasıyla işim yox sübhə qədər.

R30

Ey nigarım, bu sevgidən od tutub canın yanar,
Aramsızdı qəmli könlüm, ötən hər bir anım yanar.

Daşqın ağrı dalğasının bir yerdə sonu görünməz,
Yanğı alıb nəfəsindən dörd tərəfim, yanım yanar.

Mənə böhtan atırsan ki, daim sənsiz yaşayaram,
O dilinin qulu olum, böhtanda imanım yanar.

Mənimlə əyri dolanıb, yanmağımdan şad olursan,
Dostum, özün aramışan, demə, çətin canın yanar?!

Mən alışan bir top kimi çövkanının ucundayam,
İşə bax, nə mən yanaram. Nə də ki, çövkanın yanar!

32 R

Bal dodağın öpüşünün birini yüz cana satar,
Bu can ona haram olsun, çox ucuz dərmana satar.

Sənin qovuşmaq istəyin göz yaşımı qurudarmı,
Axı qovuşmaq istəyi həyatı hicrana satar.

Misir xəracı istəyər – qovuşmağın bu nə demək,
Baş açmırıam, varlığını bircə Xorasana satar.

Ürəyim deyər: «- Səninəm!» Sən ondakı sevincə bax,
Öz mülküni mülk yiyesi, bəlkə Süleymana satar?!

Sevgin mənə ağırlardan özgə nəsə satmışdım,
Yoxsa elə sevgi özü ağrını Loğmana satar?!

Nizaminin varlığında elə bir gövhər gizlənir,
O Gövhəri gizli-gizli sən təki canana satar!

Ş 44

Necə gözəlsən, gözəlim, dilbər belə olmalıymış,
Gecə yanana çıraqmisan?! Qəmər belə olmalıymış!

Sənin yanğılı dodağın odla şəkərə bənzəyər,
Udla şəkər yandıransan, gövhər belə olmalıymış!

Duzun duz dadı varsa da, heç öir çağda şirin dadmaz,
Sən şipşirin duzqabısan, şəkər belə olmalıymış!

Bir içimə sağlığına iki dünya içərəm mən,
İçki sözənim sən olsan, sağər belə olmalıymış!

Yel saçını darayantək varlığına xoş çoxu yayar,
Gör bir neçə çoxudur bu?! Ənbər belə olmalıymış!

Saçlarına qulluq üçün Nizami kəmər bağladı,
Qıvrım saçın ucu deyər: «- Nökər belə olmalıymış!»

T 106

Ey Ayüzlüm, gecə keçmiş, mehmanım ol bu saat,
Sevginlə mən baş-başayam, heyranım ol bu saat!

Bax saralmış üzümə, köksümün boz tozunu sil,
Ağrımsan bəs deyilmi? Loğmanım ol bu saat!

Dodaq yaşam bulağı, diriliyim səndən gəlir,
Canı yiğdın boğaza? Cananım ol bu saat!

Yağdırma acığını, dalğınlaşma sevincimə,
Susadın qana bəsdir. Yananım ol bu saat!

Qaynayıb haçanacan, məni oda yaxacaqsan?
Şənliyi qurmağıma sən reyhanım ol bu saat!

Hörüklər Ay çətiri, qaşlarınsa Ay parası,
Özünə qul san məni, gəl, sultanım ol bu saat!

Süsənim, sərvim mənim, bir təzə İrəm bağısan,
Nizami qəmdən çıxsın, Gülüstanım ol bu saat!

T 20

Soruşursan: - Necəsən? – Necədir halım, ey dost?
Ürək qanlı, ciyər qəm – bir yada salım, ey dost!

Sevgidən söz açmağı biryolluq tapşım mənə;
İstəyirsən, Leyli ol, Məcnunun olum, ey dost!

Bil ki, sənin əlindən nalə çəkirəm hər gün,
Ah, bu naləm, necə də zalımdır, zalım, ey dost!

Eşitdim, sevənlərə qayğı-sayıq böyükdür;
Diləməzsən, onların içində qalım, ey dost?!

Söz vermişdin, yixılsam, əlimdən tutacaqsan,
Yixılmışsam, köməyi bəs kimdən alım, ey dost?!

Nə qədər Nizaminin qəzəlindən oxuyum,
Ovsun ovutmur səni, nə hava çalım, ey dost?!

Z 47

Sənin ağrından özgə dava mənə kar etməz,
Söylə mənim xətrimə, bu da sənə kar etməz?!

Mənim suçum nədir ki, Varlıq səndən dad çəkir,
Əlindən bəladayam, ahım yenə kar etməz?!

Düz ilqardan, dözümdən əl üzüsən tamam sən,
Bəs dözümüm hardadır, gərsəm sinə, kar etməz?!

Yanlışları yaz mənə, bu sözün çaları var,
Sözündə yanlış olmur, dönə-dönə kar etməz?

Tez-tez başıma qaxma, Appan şəhərindənsən,
Nizami kənddən gəlmir, bu da sənə kar etməz?!

BEYT

**Çox istərdim, Xaqani desin ağı üstümdə,
Min-min əfsuslar olsun qaldı dağı üstündə!**

1. Hər çağda can ud kimi yanar manqalımızda,
 Hər çağda qan tökülər bizim mahalımızda.
 Yoxdursa bize meylin, yanımızdan ötüb keç,
 Axı dost öldürənik, yanma tonqalımızda.

* * *

2. Ucalan əraqidir pərdə-pərdə, oyaq qal,
 Qədəh sözən saqidir, belə yerdə oyaq qal!
 Boş durma, içkidən iç, səhərə zələ çox var,
 Doludur şüşə, kuzə, sən bu girdə oyaq qal!

* * *

3. Halımız ki qarışib, duyuş ürəkdə donar,
 Onda, gözəlliylənər göz necə işıqlanar?!
 Sevgində yana bilməz Keyqubad da, Xosrov da.
 Ağilsız başımızdır, yalnız sevdanı anar.

* * *

4. Sevincimin əkini qəm buluddan nəm çəkər,
 Nə çəkərsə şənliyim, ağrıdan möhkəm çəkər!
 Axı necə sevinim, şadlanmağa dayaq yox,
 Necə kədərlənməyim, qanımı da qəm çəkər?!

* * *

5. Yaşama udum hanı axşamdan günortaya?
 Hər yerdə yaxşılığı gərək çəkən ortaya.
 Bu Varlığa heç bir kəsə qalmayacaqsə, demək,
 Barı dost ürəkləri qoymayaq, ağrı oya!

* * *

6. Hər kimin ağrısı var, açıb-ağarda bilməz,
 Söyləməklə ürəyi qəm də ovuda bilməz.
 Sənin bağında, gülüm, bir bənzərsiz gül açıb.
 Çaları örtə bilməz, çoxu dağında bilməz!

* * *

7. Ey gözüm, görmədinmi, canan hara gedirdi,
 Güldürdü göz yaşına, könlüqara gedirdi?
 Ürək canın, can ürəyin ətəyindən tutubdur,
 Bunlara ətəyini vura-vura gedirdi?!

* * *

8. Elə ki, mən qəmindən sevgi şirnisi daddım,
 Umdağum pislikləri izlədim addım-addım.
 Nə danışım, nə dinim? Cana doymuşam artıq,
 Deməsəm, üstün olar, könlü niyə qanadım?!

* * *

9. Bir inci dənəsini ağızından çağ qopardı,
 Sən huri soyundansan, yoxsa necə tapardı?
 Dəniz də görsün deyə, inci belə doğular,
 Birbaşa o, dənizin sahilinə apardı!

* * *

10. Dedim: - Sənin yanında sözüm qiymətli olsun,
 Sevginin yanğışında Tanrı qüvvətli olsun!
 Dedin ki, bu duadan axı istəyin nədir?
 Dedim: - Qovuşmağındır! Dedin: - Minnətli olsun!

* * *

11. Elə ki, sevgilimin əli güldən yapışar,
 Sanki dolu qədəhdən büllur əldən yapışar.
 Üzünün dövrəsində düzülüb gül düzümü;
 Demək ki, bütün azlar çoxluqlara yapışar!

* * *

12. Yaşamla lovğalanma, göz qırpımda yox olar,
 Yeniyetmə günlərin bir çırpımda yox olar.
 Ağrı vermə, unutma, bazarının tünlüyü
 Dodaqaltı dediyin: «- Vay tapımda» yox olar!

* * *

13. Məni alçaq sanasan, bu da yaraşar sənə,
 Qəm çəkməyi danasan, bu da yaraşar sənə!
 Ayrılıqdan ölməyə, yoxsa layiq deyiləm.
 Yasdan uzaq anasan, bu da yaraşar sənə!

* * *

14. Ədalətlə yaranar, axı uğurlar bütün,
 Ağrilardan törənər kiçik ağırlar bütün.
 Yaxşılıq örter, ancaq kəsirlərin üstünü.
 Bacarığı itirər, axır, paxıllar bütün!

* * *

15. Dikbaşlığı sünbülə yaman oturdu baha,
 Başını da üzdülər, qalxanmasın bir daha
 Dənini döyə-döyə dərisini soydular,
 Başü üstdə dəyirmən fırlatdılar. Bir bax, ha!

* * *

16. Əgər haray qoparsam, dostum ja fəryad salar,
 Əgər dözüm göstərsəm, gözüm uçqunda qalar.
 Elə gündən qorxurdum, könlüm öz istəyində,
 Pis adam dilədiyi həmin pis günə salar!

* * *

17. Hayif ki, qulluğundan tezcə ayrılaram mən,
 Ayrılığın əlində bir dustaq olaram mən.
 Elə başa düşmə sən, sözümdən qaçacağam;
 Sözünə arxalanıb, harda sağ qalaram mən?!

* * *

18. Vurğunun olan kəsə ağrı vermə bu qədər,
 Sənə sevgi bəsləsə, ağrı vermə bu qədər!
 Güzgündə özünə bax, huşdan-başdan getməsən.
 Demək haqlısan, kəsə, ağrı vermə bu qədər!

* * *

19. Kişi nə içsə belə, içki içsə, yaxşıdır,
 Büt evində içkini özü seçsə, yaxşıdır.
 Varlıq dağım-dağımdır, yaşanma yeri hanı,
 Yaşamı dağıntıda baygün keçsə, yaxşıdır!

* * *

20. Tutilim, sən Əsasan, aldanım, haçanacan,
 Yaralar ağrısını mən danım, haçanacan?
 Bağışlamaq, suçlamaq nə qədər çəkər axı,
 Mən qəm yeyim, aksınımla qanım, haçanacan?!

* * *

21. Sən ayrılib gedirsən, mənsə arayım, necə,
 Bəs kimlərin yanında qalxsın harayı, necə?
 Bilirəm ki. mən səni görməyəcəyəm daha,
 Qanlı göz yaşlarımla sənə yarayı, necə?!

* * *

22. Fələyin günbəzinin dövrəsində qol açdıq,
 Pərgartək dövrə vurub, səfiltək qaçıq, qaçıq.
 Səmimi dost aradıq, iki gün yola getsin.
 Hayif, tapa bilmədik, ha əlləşdik, dolaşdıq.

* * *

23. Dedim ki, ürəyimi bir belə yaralama;
 Dodağından öpüş ver, gəl məni qaralama!
 Sözlərimi eşitdi, bundan yaxşı nə olar?
 Yavıq tutub dodağı söylədi: - Aralama!

* * *

24. Üzün müşktək qoxulu, saç ucundan damır qan,
 Duygusuz nə söyləyim, istərsən, duygusuz san?!
 Müşk qoxusu üzündə, göbəyəsə gəlməyib,
 Saç göbəkdən çıxıbdır, qan damır ucu hər an!

* * *

25. Üzünün gözəlliyi tutular Ayla yarı,
 Üzünə düşən saçlar yuyurmu bu suçları?!
 Üzün Günəşə bənzər, hörüklərin kölgəsi,
 Bir zənci qoşunudur, yürüyür Çinə sarı!

* * *

26. Dünən gecə mən idim, bir də şənlik yiğnağı,
 Oturmuşdum, o gülün özüm idim qonağı.
 Hörükləri ip kimi boynuma sarımışdı,
 Saçından bircə tellə aparırdı sınağı.

* * *

27. Könüllər yazıq olar, əgər yarı yoxdursa,
 Kimsəsizlik ağırdır, havadarı yoxdursa!
 Can da ver, bircə anı sən qazana bilməzsən,
 Ürək neylər bircə an öz dildarı yoxdursa?!

* * *

28. Bu dünyada könlümü açmasam bir dildara,
 Demək, boş fırlanıram, olmuşam bir avara.
 Ciyərin qanı ilə axıdaram göz yaşı.
 Ürəyimin dərdini hey yazıram divara!

* * *

29. Ah çəkib, hay salaram. Yetişərmi bir kəsə?
 Yanma çox qalmayıb, nə qədər dözsəm, kəsə!
 Bir an səni anlasam, canım boğazdan çıxar,
 Bir kimsənin dərdini Tanrı verməz heç kəsə!

* * *

30. Ney dedi: - Uzun zaman ayağımdan bağlıydım,
 Nə marağa başımı kəsdilərsə, ağladım.
 İnsan əli ağridib, məni hey sizildatdı,
 Ağladımsa ağrıdan, deməli ki, haqlıydım!

* * *

31. Səndən şikayət üçün ürek dinməsə, əgər,
 Bilirsənmi, edərdim nə yaman şikayetlər?!
 Gizlimləri açmasam sənin barəndə, inan,
 Açıb tamam tökərdim onları birər-birər.

* * *

(Əlavələr)

1. Ey ucaboy sərv kimi məğrur-məğrur dayanan,
 Naz oxu yağmuruna gözü alışib yanan!
 Ürəyim qana dönsün, saçın ucunu gördü,
 Belini bağlamadı, candan keçə həmin an!

* * *

2. Armağandan bir əsər olmalıdır, hanı bəs,
 Duaçıya xoş nəzər olmalıdır, hanı bəs?
 Ağrlara tuş gəldim, yalnız sənin ucundan,
 Dinclikdən də bir kəsər olmalıdır, hanı bəs?!

* * *

3. Quldur kimi yol kəsib, talarıq, çağ ötüşər,
 Ətəyi çağ əlində bularıq, çağ ötüşər!
 Açıb söylədiyimiz o dəyər harda qaldı?
 Nə varsa, üst-üstünə qalarıq, çağ ötüşər!

* * *

4. Məktubu yeddi ulduz, altı cəhətdən yazdım.
 On dəfə doqquz fələk, səkkiz cənnətdən yazdım.
 Tanrı verən beş duyğu, dörd rukidən, üç ruhdan,
 Sənintək kəs yaradan iki xilqətdən yazdım.

* * *

5. Nə qədər ki, ürəyim qəm deyə-deyə gəzir,
 Sevənin qapısını hey döyə-döyə gəzir.

Ona vurğun deyərlər, bayığın, dəli deyərlər.
Axı dəli nə bilər, harada, niyə gəzir?!

* * *

6. Gözəlliyyin Ay üzünün çevrəsində dolaşır,
Uca tutma bazarının dövrəsində dolaşır.
Utanmadan bizə sırtlıq, yalançı adı qoydun,
Ancaq böhtan öz adının kölgəsində dolaşır.

* * *

7. Qovuşmaq çağındayıq, darğa-gecə izləyir,
İsti nəfəs al ki, sən anlar necə izləyir?
Şadlığın tərləni ol, bax, pisliyin şahini
Sevincin də quşunu milçək kimi gözləyir.

* * *

8. Yoxsulluğun yolunda cana cəfa gərəkdir,
Bu yolun ağrısına daim vəfa gərəkdir.
Kiriştək bir bucağa qısılmalı olma sən,
Ürəyin özünə də qanlı dava gərəkdir!

* * *

9. Mən ki yanmışam daha, yaxma yeyə bilmənəm,
Dost yoxsa, içki nədir, su püləyə bilmənəm.
Bir bax, şah yiğnağında bayğındır kuzə yenə,
Mən də kiçik adamam, dərd ələyə bilmənəm.

* * *

10. Bayğınlar ki yiğnaqda içki gölünə batar,
Ancaq qəm ləmisindən onlara yaxma çatar!
İstəyimcə bayğınlar yiğnağına gələrəm,
Onda, bəlkə, dodağım şərbət şirnisi dadar?!

* * *

11. Zümrüd quşu səsinə yaraşamı zəng səsi,
Tovuza bənzəyərmi milçəyin bəzənməsi?!
Yan-yörəndə gördüğün bilirsənmi heç nədir?
Tanrı Varlıq yaradıb, əvəzləməz heç kəsi?

* * *

12. Hamiya bəllidir ki, Varlığının öz yönü var,
Hər bir başlanğıcın da axırı var, sonu var!
Tutalım, doğmalarla günlərin çox xoş keçir,
Bir az dərin düşünsən, bunun yalan donu var!

* * *

13. Deyirlər: - o ucaboy sərvin dalınca getmə,
Edin içində səni gözdən salınca getmə!
Ey alim, gəl boş yerə mənə öyünd vermə sən;
Məni kəmənd aparır, necə ki, bunca getmə?!

* * *

14. İçib bayığın olmadıq, əldə bir əyaq qaldı,
Sevgi istək qazanı ürəkdə soraq qaldı.

Dostlar da bir içimlə baygün düşüb yatdilar,
Mənimtək küpə girən, nə ki var, oyaq qaldı!

* * *

15. Mən necə söhbət açım, ondan boş danışırlar,
Böhtan, yalan yayırlar, demə, xoş danışırlar.
Yağı sözünə baxıb, dostdan ayrılməq olmaz,
Dostdan birgə ayrılaq, nə ki. çəş danışırlar!
- * * *
16. Sənin sevgi odundan dönər ocağa canım,
Sənin qat-qat qəmindən çıxar dodağa canım.
Ey Varlığın varlığı, bircə yol gördüm səni,
Mat qalmışam, çönmədi niyə torpağa canım?!
- * * *
17. Deyəsən, gözəl çiçək doston yanından gəlir,
Odur ki, ürəyimə sevinc gəlir, qan gəlir.
Bu istəklə çiçəyə elə yaviğam ki, mən.
Onun çalarlarında kimdənsə nişan gəlir.
- * * *
18. Sevgisinin yolunda bir şirin uduz sən.
Həm sərvət, həm var-dövlət, həm xaniman uduz sən!
Hər iki dünyadan tez dilək köçünü çıxar,
Dinc otur yerindəcə, iki cahan uduz sən!
- * * *
19. Qəminin ağrısını fələk də çəkə bilməz,
Çəkdiyi ağrılardan ürək əl çəkə bilməz!
Sevgindən sevənlərə elə dirilik gəlir,
Önündə Əzrayıl da qılıncı çəkə bilməz!
- * * *
20. Sərvəti, ucalmağı yoxsulluq cağı yandır,
Alişsin saray, çadır, təbil, bayraqı yandır.
Qorxudan daha azad yaşamaq istəyirsən?
Həm ordunu, həm ordu olan torpağı yandır!
- * * *
21. Kam alsan dodağının özündən, necə olar,
Xumarlanan yuxumu gözündən necə olar?!
Ancaq sən bənövşəni təzə açılandan gör,
Bitmiş o da tərləyən üzündən, necə olar?
- * * *
22. Dur, gəl, ey gül, hücrəni mən salmışam sahmana,
Sənin üçün bir yiğnaq qurmuşam ki, şahana.
Bizimlə içki gillət, yaxnaya da meyl eylə,
Onları ürəyimdən gətirmişəm meydana.
- * * *
23. Söylə, harda qalmışan, mən burda inləyirəm?
Yalnız sənin düşüncək olubdur mənə həmdəm.

Surətini çəkmişəm düz torpağın üstünə,
Gözümü ora qoyub, sızlayıram dəmbədəm!

* * *

24. Şadlanırıq, biz qəmsiz nəfəs çəkmədik bir an,
Bu qəmin ağrısından içdik çox ürəkdə qan.
Dodaqlar açılmadı ah alovu saçmamış,
Gözümüzü qırpmadıq göz yaşı damlasından!
- * * *
25. Küpün dibində açdıq yenə canamazı biz,
Meyxana torpağını sığalladı əlimiz.
Tapım yerində itən sevənimin özünü
İndi büt evlərində tapa bilərik, şəksiz!
- * * *
26. Çağ yetişib, təklikdən daha əl üzə bilək,
Yaxşılıqdan xoşlanaq, pisliyə dözə bilək!
İstəyimizin sonu görək, necə olacaq?
Sonra özgələrindən söz-söhbət düzə bilək!
- * * *
27. Yəmən şahənşahının qəbri üstə getdim mən,
O, əlini çıxarıb, uzatdı bir ağı kəfən.
Söylədi: - Buna görə sən qınama gəl şahı,
Puç dünyada bir budur, yalnız mənə yetişən!
- * * *
28. Ey Tanrı, o gözəli naz yuxusundan oyat,
Gözəllik içkisinin xoş uyğusundan oyat.
Ya məni duyğusuz et, öz ağrımı duymayım,
Ya da mənim halımdan onun duyğusuna qat!
- * * *
29. Burda malı, qızılı ətəyə yiğar hər kəs,
Canını sevgiyə ver, qızıl topma, əbəs!
Sevginin qəm dənizi sahilsizdir sahilsiz;
Ləkəli adam ora qayıqla çata bilməz!
- * * *
30. Ey qəmindən yaşamlı günlərim qara çalan,
İkiqat əyilmişəm, belim olubdur kaman.
Ayrıdış ağırlığı məni elə əzib ki,
Başımı itirmişəm, papaq düşüb başımdan.
- * * *
31. O gözəlin qəm heyva kimi saraldım,
Bu sağalmaz dərdimin dərmanı yox, darıldım.
Dünən gecə yolda o mənə bərk təkan vurdu,
Çox şükür, heç olmasa, ondan bir təkan aldım.
- * * *
32. Ey yel, mənim ağrımı sən gizlincə ona de.
Ürək yanğınlarmı od dilincə ona de.

Amma çalış, eşitcək qəm, qüssəyə düşməsin,
Söhbətlər aç, istəyi incə-incə ona de!

* * *

33. Dərviş yorulan çağda, elə ki, bir ah çəkər,
Dünya mülkü dağıllar, şahlar dövləti çökər.
Onun yoxsulluğunda yaşamaq necə xoşsa.
Şah var, tacı, papağı, sanki başına tikər!
* * *
34. Kaş, yiğilan adamlar görəydilər sənəmi,
Görəsən, halımızı biləydilər, yenəmi?!
Ona baxıb, ürəksiz, dözümsüz olaydılard,
Sevənin göz yaşına güləydilər, yenəmi?
* * *
35. Ey dərviş düşüncəli, niyə dalğınsan belə,
Çağ dənizi qayıqtək səni atar sahilə.
Saçları uzatmışan, söylə, nədən ötrüdür,
Səndə tük ucu qədər düyun olarsa belə?!

1. O çağdakı tutulacaq dördkünc daşın altı yeri,
Götürülsün göy üzündən fələyin də qoşa zəri.

Gecə-gündüzün çaları bu qaralıq, ağılıq ki var,
Biz istərik, dəyişibən olsun bir çalar bənzəri.

Su kürənin torpaq bəndi dağım-dağım parçalansın,
Yer şarının su haləsi səpsin insi qətirələri.

Bu dolanan fələyin ki hələ çox-çox çağları var,
Dolanmağa Yer başına qurşasın belə kəməri.

Kaş ki, yüngül dolanayıdı başımıza fələk çarxı,
Daşı yüngül fırlanarsa, tez durar dəyirman pəri.

Yer kürəsi yaranışdan Öküz üstdə durduğundan
Bu torpaqa hər nə qursan, dağılacaqdır məhvəri.

Yer Öküzü fələyin də Arslanına bata bilməz,
Axi onun varmı elə Arslan pənsəsi təpəri?!

Torpaq üstdə yaşınanlar it kimi qorxaq ürəkli,
Qorxum budur, Arslan qorxa, Öküz yixa güclü nəri.

Hər uçar quş bu fələyin göylərində qanad açmaz,
Göyərçinə qəfəs olan çoxdur bürclərin qədəri.

Sən fələyin dənizində gəminlə üzməyə çıxsan,
Tapındığın hər addım da olsun dayanmaq lövbəri.

Bağdad dünyadan köçəndə yaşıl Dəcləyə körpü ol,
Xızrtək hər atlığın addımlar yada salsın peyğəmbəri.

Əger aləmi su alıb, abşdan-başa dəniz olsa,
Tanrıya umud bağlaşın, islanmazsan tük qədəri.

Öz nəfsini artırıqca işin asan olmayıacaq,
İlan yaşa dola-dola alar əjdaha təpəri!

Düz at bircə addımı da, sərvî kimi boy atasan,
Müşk dəyincə ətirlənər tərəzi arpa qədəri.

Elə sənətə baş qosma, harda səndən söz düşərsə,
Doğrunu yalan sansınlar, olmasın sözün kəsəri.

Özünü sən elə apar, bir yalan söyləsən belə,
Doğrular da inansınlar, qalmasın yalan əsəri.

Əgər dinin öz evində Öməri yada salasan,
Ev səmtinə dolanmağa çatarmı divin hünəri?!

Qaranın səsindən Şeytan özünü karlığa vurar,
Zümrüt görən kimi ilan işiqdan olar gözləri.

Xəliltəki öncədən sən buyruq addımlarını at,
Yolkəsənlər bunu görübö, tez dönsünlər üzü bəri.

Haray qopar, heç təpik döy, uyğulu ürəyin sənin
Elə yuxuya dalıbdır, son gündə açar səhəri.

Günbəz o qədər ucadır, ünün oraya yetişməz,
Lap ucalıb, yada salsa, bir daha ulu Səncəri.

Hər an çəkən ürək heç vaxt çatmaz Musa yanğısına,
Hər su içən Xızır olmaz da, çala dirilik zəfəri.

Sən nə qədər dadasan ki dəniz suyu acılığı?
Tapasan sədəf içində bircə damla saf gövhəri.

Ey gövhəri işiq saçan, özü adı bir qurd olan,
Pası gövhərindən silib, at üstündən sən bu şəri!

Dolanınca yeddi çıraq üstündə pərvanə kimi,
Qoy Günəşin şamı sənin qanından alsın ənbəri.

Başçı almaq hər adama layiq deyil bu dünyada,
Bir top kimi dövrəsində fırıldırı hər nəfəri.

Buyruq göstərməyi öyrən, sünki buna meyl edənlər,
Pillə-pillə ucalaraq qarşılıyarlar məhşəri.

İnsaflı olarsa darğa, əmir məqamına çatar,
Əmir adillik göstərsə, olar ölkənin rəhbəri.

Köməyini əsirgəmə, çoxu qoy sənə dost olsun,
Dostlarını tez itirsən, tapmazsan daha qəhməri.

Sənə qosun gərəkdirsə, çörək verib, qosun topla,
Bir bax, zəif qarınca da çörəklə yiğar əsgəri.

Gəl qansoran zəli olma, yaşamına balta çalar,
Hər kim ki, çoxtixandırsa, yaşamını çəkər geri.

Sən barama qurdu kimi yediyini elə sarı,
Ağzındakı tüpürçək də saçsin ucalıq telləri!

Nəfsin nabat sağası tək olan işdən yapışma sən,
Gövdəsindən çıxan otlar. Bil ki, üzər sənubəri.

Yoxsul qanı içdiyindən dağıılmaqda mülkün sənin,
Ay içibən Günəş qanı andırar yarım təkəri.

Yolun köçməyə doğrusa, anbara öz dənini yiğ,
Çünki hər at salxım-salxım sünbüldən alar bəhəri.

Vay o gündən yoxsulların sənə qarşı qalxışından,
Başında hər tükün ucu andıra iti xəncəri.

Sənilə iki aləmdə heç kəs ikiüzlü olmaz,
ÖZ ürəyiymüşaqlığının işindən alsın səməri.

Bəhmənin dəmir qolunu qırıban t.kmüşdü yerə,
Heydərin qüvvətli qolu iki bölər o əjdəri.

Sən özün də mum kimi ol, Davud təki yananolıq et,
Tanışınlar əllərində polad əzən cəngavəri.

Ana Varlığın oğlusan, ananı sevməyə dəyər,
Ayaq açan körpə kimi dövrəsində hərlən, yeri!

Uluların yolunu tut sən də elə İsa kimi,
Qoy Fələk dar ağacından qursun ucalıq Minbəri.

Ulduz axıb keçməkdədir, yanlış fal açma heç zaman,
Əgər falın pis gətirsə, ulduzdan görmə zərəri.

Külək vurar, Od kürəsi içindən od alıb yanar,
Su toplanıb dövrələyər dalğa-dalğa Ana Yeri.

Ayağını yoxluğa qoy, əlini Varlığa uzat,
Bu aləmdə mənzilinin çağında tapılsın yeri.

Varlıqdan köçəndən sonra, təbiətlə savaş yapma,
Onda, sənin əhvalın da olacaqdır tamam qeyri.

Hər kim burda yolkəsənsə, orda taxtda oturacaq,
Hər kim burda dikbaşdırsa, orda dönüb olar pəri.

Fələyin öz göy teştində Gün haləsi sabun göpük,
Yuyar, ruhlar geyiminin təmizlənər ləkələri.

Günəş sabunla yuyaram əllərimi bu dünyadan.
Sənsə yumursan, heç yuma, soyumaz atının təri.

Ey Nizami, ayıq tərpən, boynun çənbər olmamışdan.
Qoyma ki, boynuna keçsin fələyin yaşıl çənbəri.

Beş sıralı təbil vurur, onsuz da köcüb gedənsən,
Qələminlə söz mülkünüñ olarsan sənət sərvəri.

Sən səadət saxlancını sənətinlə əldə saxla,
Söz elə bir yaranışdır, daşa vursan, doğar zəri!

Qırıq daş yox saxlancımda, hansı gövhər işiq saçar,
Daş-qasax saxlanmir kisəmdə, hansı sədəf ağız açar?

Bir mənəm, bir də ürəyim, göz yaşıdır içdiyimiz,
Yığnaq qurub turmuşuq, gecə keçər, səhər açar.

Qazancım olan çörəkdən o qədər təpik yedim kim,
Hansı alçağın başına çubuq belə oyun açar?

Könül sıñib, din qırılıb, ucalmaq istəyindəyəm,
Ayaqyalın, başıaçığam, vali olmaq könül açar.

Nə elə oyunbazam mən, nə də ki, elə hiyləgər,
Göz yaşımdan yanağımda sapsarı zəfəran açar.

Qoy torpağın lap təkindən heç də üzülməyim mən,
Lövbərindən üzüləntək gəmim çağsız yelkən açar.

Sözdən gördüğüm kətanım bənzər hörümcək toruna,
İlmə-ilmə naxışlarıñ sümükdən şəbekə açar.

Suçum həddini aşıbdır, çəkə-çəkə aparırlar,
Hara? Məhşər quyusuna ağırlığım yolaq açar.

Bu nə sözdür, öyünürəm: - Şairlikdə önlüləm mən?!
Karvan zinqirovu kimi səsin boş yerə dil açar.

Güçümün sikkə evində qırıntıım var, nə öyünüm?
Fillerin gücü önündə turkmən alaçığı uçar.

Söz sənəti özü nədir? öyünməyə heç dəyərmi?
Yalanların özəyidir, yalan-palan söhbət açar...

Əgər bütün biliklərin söz geyimi dəyişərsə,
İlk anlamı saxlamaqla başqa-başqa anlam açar.

Şerin öz sənət yolu var, özgə dildə səslənəndə
İllkin çağına bənzəməz, xeyli uzaq çalar açar.

Hərdən elə gücsüzəm ki, püf eyləsən, yixılarım,
Üzüm bərkdir, canım möhkəm, sanma, yoxluq əl-qol açar.

Bu Varlığın dəyərincə dirhəm qızılı dəymərəm,
O dünyasa dörd qızılı mənə özgə satqı açar.

Şahlar şahı, saygı göstər, mənə elə davranış ver,
O davranış pis niyyətdən qurtarmağa savaş açar.

Uğurun yardımçıım olsa, şirinliyinsə şirinim,
Qanacağı olanlara ürək sözdən süfrə açar.

Mən elə köməyinə deyil, sənə umud bağlayıram,
Saxlanıdan yox, səndən umar, könlüm bunu belə açar.

Özünün uca çağında bayrağını mənə tapşır,
Gizlimlər astanasından öz biləyim qapı açar.

Könlüm ulu hasarındır, onu paxıllardan qoru,
Yoxsa şeytanlara mələk bir məkanda birlik açar.

Kiçiyinəm – acıqlanma, ciyəm-suçlu tutma məni,
Qoyma, təb cütkönüllüyü, öndilliyə cığır açar.

Suçumdan keç, üzrüməndən keç, mənə qayğı-sayı göstər.
Utanmağım, qənaətin bu yönümdə ola açar.

Yaşayanlar köçəcəklər, bu, bir yoldur hamı üçün.
Sənin varlığın gərəkli, yaşama işiq göz açar.

Məni ucalığa çatdır, uca nişanını tapım,
Suçlu oldum, ucalığın nişanını de, kim açar?

Sənə qulluq etmək üçün qoruyuram varlığıımı,
Bu istəyi yaşamasam, varlığım bir boşluq açar.

Öz əlimlə öz-özümü dörd mīxa tarım çəkmişəm,
Yalnız sənin qayğıın-sayığın bu tarıma çəkib açar.

Sən öz uca isteyincə ürəyimə bir işiq sal,
Qəmə tuş olmuş könlümü çatdırıldığı şadlıq açar.

Nizamini suçlu görsən, yarəb, suçunu bağışla,
Göylərdən gələn ağırdan kim qurtarar, kim göz açar?

İllkin çağdan onu yaşam istəyinə yetirdin sən,
O, Varlıqdan köçən çağda bir şəhidlik yolu açar!

4. Zinqirov səslənincə yola düşər can karvanı,
Köç başlar can mülkünə, tərk edər ilkin məkanı.

Bu karvan qatarında alış zinqirov səsinə,
Bu sənin həm naləndir, həm də karvanın sarvanı.

Zinqirov halqasını nə əl, nə ayaq qıracaq,
Nalə çək onun kimi, gözləmə özgə amanı.

Qorxu var ortalıqda, zinqirov ondan inləyər,
İçiböş halqa sızlar, bəs nəyə gələr gümanı?!

Haqqı var, zinqirovun ürəkdən fəryad qopara,
Ürəyin yoxluğuna halqasa salar fəğanı.

Dörd barmağın sayında «cahan» sözü yazılib ki,
Ölç dörd şarmaq qədəri Yerlə Goy olan aranı.

Öz yazına qələm çək cahan səni yox etmədən.
Fələk saxta sanmamış barmağınlə sil qadani.

Səni döyümlü görse, dözym zənciri sarınmaz,
Avamlıq dəf olunsa, könlün güldürər cahani.

Başdan-ayağa qədər varsa buyruqlu çaların,
Biləyinə yiğ gücү, qoy bilək tutsun divanı.

Varını dindən axtar, Yusifin dünya bağında
Bənövşənin xoş ətiri, al gülün köynəyi hanı?!

Az olsa hərisliyin, dinə inamın çox artar,
Ocaq gülü az olsa, tüstü ətirlər havanı.

Biliyi darğa sansaq, qonşusudur tamah onun,
Sağdırsa bizim Rüstəm, div tutub Mazandaranı.

Düşüncə yolunu tut, yoxluqda bulaq tapasan,
Açarsan çox gizlimi, saya salmasan nöqsanı.

Fələyin ulduzlarla yaxınlığı kəsilibsə,
Yerin də gözəlliyi heyran buraxmır baxanı.

Əl vursan sən Turana, bu yaxınlıqdan uzaqsan,
Axtar «Turan» beşiyi, gəlir Mehdinin zamanı.

Silkip at biləyindən Quransız gördüğün işi;
İmansız olan bir şey tanımasın astanani.

Bu Varlıqda nə varsa, Allah qurub istəyincə,
Peyğəmbərin yolunda atını çap, onu tanı!

Şəriət xidmətçidir, hazır dayanmış öündə,
Bu havayı qula da özün göstər qayğı-sanı.

Aləm qəm burulğanı, gözünü aç, yatma daha,
Kim yatmaqla adlayıb bu dalgalı buruğlanı?

Gəmiyə minmisənsə, dar ağacı kimi dayan,
Görərsən yelkəni də dorda başa qaldırarı.

Div və mələk ürəyi de, insanla ekizdirmi?
Sabah bir çalar alsan, nihanəsi yaşıdanı.

Dəmir var, nal döyülər, dəmir var, sungü olar,
Çox ayrım var, ayırar daim insandan insanı.

Hər hindlinin çaları qara olmaqdan doğursa,
Birini oğru görsən, biri qoruyar meydani.

Sozalan şamının da torpaq süfrəsi teştidir.
Haçanacañ müxlanıb, saxlarsan ölüm şamdanı?

Göy çalara meyl etsən, fələktək başın ucalar,
Ali, sarını sevsən, örtərsən torpaq qalxanı.

Müşk nə qədər topadır, ceyran tükünə yapışar,
Elə ki, yaydın onu, ipək, qumaşdır yayarı.

Görmüsən, qarı gözü kül altda necə basdırar,
Yaya salar bulaşıq, işiq saçan bir qaftanı.

Fələyin göy sakini geyinmişsə də göy geyim,
Arpa cadi, göyərti-süfrədə olan-qalani.

İnsan qızılla qalxmaz, qaçagan keçi kök olmaz,
Unutma bu öydü, buna layiq söz-dastanı.

Qızıl sarılıqdən yox, armağanlıqdən dəyərli,
Sarılığı xoşlaşan, onda, xoşla zəfəranı.

Bəzəkdən nə çıxacaq, qızılı payla, bağışla,
İlboyu andırarsan həm qocanı, həm cavani.

Dinin yol torpağını sağlamlıq sürməsi eisən,
Çağında et, sümüyün xatırladar sürmədanı.

Qulluq etdiyini çağda cilovdar olmamaq üçün
Şahlığa ürəyini, xəlifəliyə qoy canı.

Dağın və tuğun vardır sənin boyunda, sağrında,
Böyük bundan boy alar, sağrınsa köklük dərmanı.

Bu, Abbasi bayraqı, o, Səlcuqi çətiridir,
Gözündə gəzdirərsən sən iki qara nişanı.

Bu aləmi qaralıq biryolluğa qoy qaraltsın,
Bu aləmdə ağlığın heç qalmasın xanimanı.

Qaradan ağa qədər qaralığındır bu buyruq,
Zəncirin özü belə qaranlıqdan alar şanı.

«Sultan», «Sultan» az söylə, sultan səndən artıq quldur,
O sahibə qul ol ki, taxta çıxarar sultani.

Hökmün keçən məkanda sahibin səni əzizlər,
Qullara hörmət eylə, sənsən mülkün hökmənə.

Qiyamət Günəşindən məzarına işiq düşər,
Başına əl çəkibən oxşayasan bir yanarı.

Adillik azuqətək sənin tərkinə bağlanıb,
Adillik etmirsənsə, gəl, saxla ağrı tapanı.

Zalıma qiyamətdə bütün ölkə yağı olar,
Alçaq yolunda quyu, əvəz edər nərdivanı.

Ağlın varsa, heç kəsin çörək, suyuna dəymə sən,
Vergi verənin kimi mələk saymasın, Şeytəni.

Tikə çörək, içim su səni ayağa salmasın,
Gör, Adəmə, Hüseynə nə etdi onu umanı?

Tamam şerbət olsa da, kimsənin arxından içmə,
Üstü yazılı çörək, oxuma sən o duanı.

Sən gücün aslanı ol, qazancından artıq yemə,
Burax, vurduğun ova şərik çıxsın çöl heyvani.

Ey qula dönmüş əmir, ey bacarıqsız Loğman sən,
Çağında gör acizi, qaldırma güc iddianı.

İndi ki göz yaşı var, acizlikdən heç də qorxma,
Düzməyə mirvarini naxık sap seç yarayarı.

Qaldır Yer pərdəsini, qara örtüyün altında
Gör çağda seviləni, minbir oyundan çıxanı.

Ətək-ətək torpaq tap Ənuşirəvan başında,
Yəzgürdün papağında xırman-xırman gör tikəni.

Balıqtək pulcuq geyin, tısbağa tək çanaq geysən,
Bir gün bu burulğanda qoyacaqsan yerə yanı.

Fələk yürüyü altında uşaq kimi çox dolaşma,
Dayə uşaqtyeyəndir, sən də tanı əjdahanı.

Kafur çalarlı qoca elə oyun qurubdur ki,
Saxlanc gözlər əjdaha, ağac üstdə gör ilanı.

Oyunbaz figurundan necə qorxmayım ki, mən;
Bir əlində figura, birində saxlar kamanı.

Məktək oğul önündə bu çağın da gözü kordur,
Bu çağın korluğuna şadam, sevinc qaynayı.

İt kimi insanlara sümük payı da çoxdur,
Görüm, gözündən olsun daim duyumu, dananı.

Mən Gəncədə saxlancın yiyesitək acizəmsə,
Yəməndə suçdan keçib, Xütəndə yatırram qanı.

Ağız suyum şerbətdir, göz yaşımıda yuyunaram,
Susuzluğa dözərəm, nə qədər ki, sağdır canım.

Gümüş daşdan çıxmasa, gözəlliyi bilinərmi?
Ləl mədəndən çıxmasa, olarmı belə sayanı?

Otuz ötdü yaşamdan, ey Nizami, gizlimi tap,
Öyündümü vermişəm, sənə qalır, bax, qalanı?

Nə qədər Kəbə desən, qulluğuna çatmazsan sən,
Hələ çağrılmayıbsan uzaqdan yaşıat imanı!

6. Anlamlar ucalığında şahlar şahiyam hünərin,
Göylər fərman verib mənə, hakimiyəm çağın, Yerin.

Haray qoparan nəfəsim uca səslənən zəngdirmi?
Dünyanı gəzən qələmimi bayraqıdır min zəfərin.

Gücmün ucalan başı Keyqubad tacına çatmış,
Bər-bəzəyim üstündür Gurcan geyimi bənzərin.

Dayandığım işıqlı yer – fələyin dördüncü yeri,
Dirilik saçan nəfəsim özü İsa peyğəmbərin.

Söz mülkündə kəlmələrim tutmuş ucalıq məqamı,
Məndən özgə heç kəs hələ üzəməmişdir belə dərin.

El başçısı dostluğuna ağlım güdüncü göndərər,
Qoruculuq ciynindədir, onda, bu qayğı öndərik.

Nəciblik qayğıdan doğar, sözsə ürəyimdən qopub,
Təzəlik gənclik payıdır, anasiyam hünərvərin.

Qəzəllərim qulaqlarda Ərqənun təki səslənər,
Duyğum axar ürəklərə içki gücü kimi dərin.

Ulduzların tərpənişi mənimlə nizama düşər,
Göyün də qatları qabdır, onlar üçün suyam sərin.

Boş yerə təbil döymərəm, əgər döysəm şənlik qopar,
Al-san havai çalmaram, nəğmə doğar şirin-şirin.

Ağılla yararan nə var, düşüncəmin qalıdıgır,
Bitən, çıxan nələr varsa, şirnimin xiltidir çin-çin.

Bütün yeni səpkilər də kif atmış, köhnə görünər,
Mənim səpkidən alınan öündə təzə bəhərin.

Bircə sözüm, duygum ilə min ürəyi ovlaram mən,
Açığım bircə gizlimim ölçüsüdür min dəyərin.

Minbir incə yazimdən da ibn Müqlə ucalıq alar,
İbn Hani çəşbaş düşər anlamında söz-kəsərin.

Elə işıqlı bir Ayam, üzümü qaranlıq örtməz,
Mən elə mirvariyəm ki, ağ xalı yox dənələrin.

Misir mumyası istəsən, önce, dilimə diqqət et,
Belə şirin, xurma dillə, heyrətmə söz demək min-min?

«Məni görməzsən!» cavabı dəyərmi bu istəyinə?
Çatınca güc Qur dağına soruşsan da: «- Mənə Görün!»

«İsa ucalığı» kimi ucalıbdır düşüncələr,
Sonsuzluq istəyincə çadır qurmuş üstdə yerin.

«Zəbur» ayləerini də oxudubum çağıldarda mən,
«Zənd» oxuyan bir kahinin susdurram səsini yeqin!

Güz zanbağın qönçəsinə təzəlik saçdığı kimi,
Dodağımdan təzələnər ürəyi də bu ellərin.

Müğənnini kim dinləyər, müğlər meyini kim içər,
Bu şənlik evində, əgər, oxunmasa nəğmələrim?!

Bununla ucadır başım, bəs necə uca olmasın?
Müəllifiyəm lətif şerin – belə axıcı əsərin.

nəfəsim dalğanı ümman, qabarma, çökməyə bənzər,
Bu qabarma, çökmə özü düzəldər ip pillələri.

Hər nəfəs aldığım an havam qayğılara dönər,
Duyğu ocağın tüstüsü yaradanı odlu şerin.

Sədəf kimi safliğim var, gövhər təki parlaqlığım,
Gecə-gündüz arasında qəm çəkəniyəm zərərin.

Bic doğulan paxıl olar. Mənsə elə ulduzam ki,
Bir Yəmən ulduzu kimi, yağısiyam bic qəhərin.

Nizaminin söz kəhəri yüyəksiz, olsa da belə,
Qəm üzəngisi ağırdır yüyəni yüngül kəhərin.

Özümü bu qədər öydüm; utanıram peşmanam mən,
Axı özündən demək də çalarıdır boş təhərik.

Öyüm saxlancını bağla, söz saxlancı ağızını aç,
Ulular dilində gəzsin hər yanı duyğu səmərin!

5. Gecələri işıqladər düşüncə, könüt çıraqı,
Belə gözlə, bu çıraqla sən axtar saxlanc qalağı.

Bu yolda ayıq tərpən sən, bədən ovsununa düşmə.
Axı heç vaxt asanlıqla açılmaz saxlanc yolağı.

Şahsan, saxlanc ilanı tək qapı halqasına dönəmə,
Bil ki, yalnız dağıntıda olar şahmarın yatağı.

Yanmış dedim, çalma belə, cənnət ilanı olsan da,
Divandan özgə işlərə yazılmaz hökmün qınağı.

İşıqlı gülşən istəsən, gövhərtək gecə çıraq ol,
Çünki mədən gövhəri də işiq saçar gecə çağı.

Gecəni səhərə kimi Ay Göydə oyaq dolanar,
Dünya şahlığı issətən, Aytək ol gecə oyağı.

Qırmızı üz, qaynar ürək, yalnız gecədə taparsan,
Qaranlıqda tez görünər həyat suyu, yaqtı dağı.

Qarının xoruzu banlar, sultan qızılqusu yatar,
Onda, səhər bu dünyanın necə olar oyanmağı?

Sən insansan, öz qanından özgə içki içmə heç vaxt,
Sənin damarında qanlar oyatmış ana növrağı.

Öz süfrəndə quş əti də, balıq da görmək istəsən,
Süleymanın zənbilitək gəzmə diləmək marağı.

Haçanacan bu çağın sən daşıyacaqsan qəmimi?
Qayna-qarış, zəncanlı yox, bir qul ol zənginsayağı.

Təzə ad qoymaq dilərsən, dəmirçi yox, gözəyən qoy.
Dəmirə dönsən də, belə, ox olma, ol qifil bağı.

Qapısına açarsansa, zindan zəncirini dağıt,
Yaxşı açar necə olar, zəncirli qapı qaytağı?

Av avlamaq diləyin var, bilik oxu ilə avla,
Samanlıqda it av edər, birlikdədir av yarağı.

Sən yaşamda tərəzinin çəkisini zeç əyməsən.
O dünyada fələk sənə aldatmaqdə çıxmaz yağı.

Karvanqıran çıxıb artıq, köçmək üçün məşəl yandır,
Çünki qatı qaranlıqda seçməzsən qarını, ağı!
O dənizdə üzən gəmi yüz kərə daşa toxuna,
«Allah, saxla!» - söylənilsə, nə qorxu tufan qabağı?

Önünə qorxu da çıxsa. kişi kimi üzüb keç sən,
Yelkən təki çox tələsmə, lövbərtək öpmə torpağı.

Üzü küləyə getsən də, fələk çarxı üstündəsən,
Bu küləyi yatırsan sən, yatırsan həmin çarxi.

Əgər söyləsəm, qorxmuram, «Allaha pənah!» - qorxuram,
Ulduzlardan çəkinmirəm, Allahdandır gələn qorxu!

Sənin üzün dönükdürsə, bu dönüklükdən üz döndər,
Elə bəzəyə vurulma, səntək olsun vurulmağı.

İstər Bəhluli-Danəndə, istərsə Əflatun gəlsin,
Bu çağın düyünlərindən kimsə açmadı yumağı.

Hər bilikli bu yoxluğun gizlimindən baş çıxarmaz,
Bilik üstdən qələm çəksən, qalxar nadanlıq bayrağı.

Müsəlməntək dolan xalqla, ağrıdan uzaq olarsan,
Müsəlmanlıq köcən yerdə ağrı da tapmaz dayağı.

Bu meşənin arslanısan, özün-özünə arxa dur,

Yağışda çıxan qurdsansa, yağış yağıdır ağır-ağır.

Yalançılar bazارında haçanacan hay salarsan?
Dövran kimi kəmər bağlı, quştək nəgmən tutsun bağlı.

Qolunu haqq şahidləri boynuna elə dola ki,
Nə sevgini itirəsən, nə sevgi çəksin ayağı.

Sən sevgidən yaranmışan, sevgi səndən; bu çağrı gör,
Nə bir evdən dəniz olar, nə sudan ev umacağın.

İnci o suda doğular, bəzəkdən bəzəyə düşsün,
Gah yağın yağışda çımər, gah ümman olar qaynağı.

Ey Tanrı, bu dolanmada məni elə saxla ki, sən
Yaşamımın hər anında bitməsin pehmanlıq tağı...

6. Gizlətdik qılıncından, qorxdum, yarım başı yara,
Əhr yanda qılınc edib min-min başı para-para.

Üzündəki cizgiləri halqa-halqa olduğundan
Kimsə çıxara bilməyir cizgidən başı kənara.

Ey dostla bir üzlü olan, Günəşdən üz döndər daha,
Kölgə kimi qaçırsan qədəmindən başı hara?!

Onun ağrı səhrasında şövqün də çətin yolunu
Göz yaşı selimdən özgə, gecəmi nə başa vura?

Əyaq içkidən əsəntək ağlım dodağına susar,
Bayığınlıq baş hərləyəntək könlüm gözdən hara var?

Heç bilmirəm, Günəş üzün Günəşdənmi puçurladı,
Ya Xızırın həyat suyu axdı, laləik suvarma?

Kim ki, sənin üzük kimi qulaqda sıraqa qulundur,
Baş qoyaraq üz döndərər qəmdən uzaq bir rüzgara.

Ey nigarım, sənə baxıb, utandığı üçündür ki,
Rəsmini çəkən rəssamın fırçası durdu aşkara.

Bil ki, sənin qəm gecəndə mənim içimdəki odlar,
Alışiban alov saçar dar köksümü yara-yara.

Yeniyetmə çağımızdanca başım köksümə enibdir,
Yaz çağında otlar necə tab eyləməz damlalara.

Ağır ağrının əlindən o kəs qurtara bilib ki,
Ayağına baş qoyaraq əyilibdir Şəhriyara!

Ona igid deyərəm mən, qanlı bağında savaşın,
Nizə ağaçının ucu yetişə başlardan -----

Söhbətim Nəcəf şahından döyüş günü qılincıyla,
Aman verməz həm Rüstəmə, həm də ki İsfəndiyara.

O elə dənizəlli dir, yazın buludları kimi,
Qayğı yağmurlu hər yerdə çatdırıb çoxunu vara.

Savaş günü qılincının axıldığı qan selləri,
Döyüş meydanına düşən başları yuyub apara.

Gizlimdən səs soraq verər; qiyamət günü axşamı
İşiq yolunu tez başlar, şah minsə Düldül qatıra

Əgər dilək vadisinə ayaq basmaq istəsən sən,
Onun buyruq halqasından başını çekmə bu ara.

Yüzillik yol uzaqsa çatanda açıq məqamı,
Yağı başını üzməyə GÜvənər o Zülfüqara.

Gecə onun məzarını arayıb-axtarar Günəş,
Səhər ki açdı gözünü, başı qalxar ucalara.

Onun başyaran qılıncı pislik edənin başını.
Açıq bağında döndərər paralanan yumru nara.

Allah verib gecəyə Ay, gündüzə də Günəş başı,
Sarayının qapısında ikisi səcdəyə dura.

Ey səhərin bağçasında xoşagələn ətri ilə,
Ləl rəngində açılan gül qonub belə budaqlara.

Yoxsa sənin qayğıın-sayıgin dəryaya da əsər etmiş,
Çaylar ona sarı gələr uzun yolu yara-yara.

Nəfsinin də cilovunu buraxmış yağı şəninə,
Axı itə kəllə düşər, çıxanda o hər şikara.

Boz ənbər məzarı üstdə təzə çiçəklər açıbmı,
Yoxsa Aymı işiq salıb axşam çağrı bu məzara?!

Dəniz əlinə bənzərdir belə uxalığa görə,
Şahanə gövhər başını söykəyibdir o sulara.

Qılıncını hərləyəndə heç vaxt onun halqasından
Yağı dəyərsiz başını bacarmaz çölə çıxara.

Səni görməyə can atan səhər Gündüz şahı Günəş.
Qalar boylana-boylana dırmaşiban Göy hasara.

O çağdan ki dağlar sənin vüqarına oxşadılıb,
Başını göylərə sürtər, bir bax ondakı vüqara!

Dənizlərdə azıb qalan gəminin də bələdçisi,
Sənin istək küləyinlə onu çatdırıar kənara.

Öz əlinin gücü ilə dəniz damalarar sıçradar,
Gövhər qıraqdan gəlməz ki, sulara baş vura-vura.

Açığının səmum yeli çəmənlər üstdən keçərsə,
Tikanlardan gül yerinə, alov qalxar, baxsan hara?

Yol açıqmı, qayğı saqın bu anlamlar yiğnağını.
Elə məndən qoy başlasın, ürəyimi alıb yara?

Tərifini düşündükcə öz könlümün dənizindən,
Min-min inci üzə çıxar, sorağını sora-sora.

Bu ucaya çatan sözüm məğrur bir gözələ bənzər,
Qədəminə başlar enmiş söz ümmani yara-yara.

Hər yanı gəzən sözlərim elə ki, şövqünə düşüb,
Keçiddə ayaq yerinə, baş qoyubdur vara-vara.

Şövqün elə bir ağacdır, şerim ondan bir yetirər,
Ağac başını sallayar, budaqlar tutduqca bara.

Yağıların ordusundan min-min başmı yerə saldın,
Yoxsa çarpışma çağında «başlar» düzülüb qatara?!

Nizami, istəyirsən ki, sonda başın uca olsun,
Baş qaçırmıa tərifindən, səni çəksələr də dara!

Ey şah, umacağım budur; məhşər gününün səhəri,
Mən yerdən baş qaldıranda qayğıın artsın sitəmkara!

2. Kəbə-taxt üstdə sultandır – yeddi ölkə hökmüdarı,
Başa qara çetir tutub, əynində yaşıl paltarı.

Şahlar təki dördgüşəli, uca şahlıq taxtındadır,
Göylər kimi girdə cizib halqanı çəkən pərgari.

Ərəb əndamlı gözəldir ürəklər ovlamaq üçün,
Ağ üzdə qara xalı var, yada salır şux nigarı.

Bu tək xalqın ucbatından xal kimi ağrılar bıdir,
Qapısının halqası da fitnəyə çəkib hasarı.

Qara daşın dəyərində müşk arpaya uyar gələr,
Müşk çəkisində ölçüldü daşla qızılın meyari.

Harada müşk olsa belə, yeri ipək içindədir,
Odur ki, yaşıl ipəkdir müşk zalın da öz uyarı.

Savaş çağrı döyüşçülər, məşhər çağrı insanlartək
Düzülüb onun yolunda «hazır!» duranlar qatarı,

Dirəyinin çatmasında Tuba budağı bəhrəsi,
Gümüşdən hər navalçada Kövsər suyunun axarı.

Əgər dünya gəmisində onun sükanı olmasa,
Bu çağın öz qayıqcısı itirər yelkən, avari.

Qüdrətin də cədvəlində altı yönüm pərgarına
Mərkəzdir onun yönümü, xətkeşdir onun divarı.

Hasarının ucalığı səfa ruhunu ucaldıb,
Torpağının qoxusudur çağın köbək qoxuları.

Özünün daş büsatında oturubdur şahin kimi.
Qorxudan göyərçin belə uça bilməz ona sarı.

Ey Tanrı, ola bilərmi Nizaminin könlü, gözü
Köcməmişdən işiq alsın gözəlliyyindən bir barı?

Qoy Kəbənin sahibinə onun ulu hasarında,
Söyləsin adil şahına alqışla dolu şuarı.

Meydanın Səncər atıcısı, yiğnağın Kəsra taxtlısı
Min Kəsranı yana yixar, olar Səncər iftixarı.

O, aləmin mülk sahibi, adil şah Nüsretəddindir;
Həm dövlətə şan gətirən, həm də ordunun sərdarı!

O, Bubəkr bin Məhəmməddir, o, Mahmud bin Məlik şahdır;
Gör Cəmşid bin Fərudini, gör Mənsur bin Müzəffəri.

O, bayraqı ucalandır, min uğurun arslanıdır,
Döyük, ulduz Günəşidir, taxt mülkünün tacidarı.

İskəndərlə şana yetər. Fəruditnlə tutar bayraq,
Tacidarların başçısı, sərdarların şəhriyarı.

Qayğısiyla yoxsulların güzərəni gözəo keçər,
İşi sahmanlı ölkəldə hökm eləyər hər qərarı.

Dost başına qızıl səpər dolmuş yaz buludu təki,
Çöllərin arslanı kimi yağı olmaz havadarı.

Hər bir kəsin uğur falı ulduza, yaşama bağlı,
Yaşam ondan işiq alar, ulduzlarsa uğur şarı.

Xaqan taxtını titrədər, qeysərin tacını salar,
Əgər coşsa, çılgınlasha, onun açıq ruzigarı.

Qayı-sayışı gülərsə, əlaçıqlıq saxclancından.
Gözəllər bəzək vursunlar, şahların artar yararı.

Ona boyun əyməyənin əyilməyən boynu üçün,
Ya ip halqası hazırlar, ya qurular kəndir dari.

Nə qədər ki, doğmamışdı xəyalı Varlıq mülkünə,
Onun hər iki aləmdə tapılmazdı xəbərdarı.

Səxavətin dəryaları, ey şah dərvishə döndərər,
Əlaçıqlıq saxlancındır varlandıran səhraları.

Sənin qayğını-sayığını ilə əl-qol açıbdır adillik,
Köməyinin bəhrəsindən zülmün artıbdır bezarı.

Tutmadan, zəncir vurmadan acığın yağını yixar,
Ox atıb, qılınc çalmadan ona qazarsan məzarı.

Bu çağın nərdtaxtasında sən ağıllı oyununla,
Altı yönüm oynayandan tez tutarsan xanaları.

Mən ki şahın ayağına bundan qabaq, inci səpdik,
Ancaq həmin tərəzidə nə daş gördüm, nə də zəri.

İstərəm ki, Nizaminin armağanını qəbul et,
Bu armağanın yanında, heç olsa da, çağın vari.

Gecən gündüzə dönüncən gecələrin gündüz olsun,
Gecən gecədən uğurlu, gündüzün gündüzdən ari.

Yaşam boyu şah taxtında başın uca, yaşıl qalsın,
Hökmün altında yaşasın kainatın hər diyarı.

3. Bu dünyanın düzənində qocaldım, büküldü belim,
Əbədiyyət budağından bəhər götürərmi əlim?

Ağac gövdəlik kölgəsi, nə də acı meyvəsi var.
Barımı yarpağımla tökübdür olaylar yelim.

Əyilmiş qamətimlə fələk mənə məzar qazar,
Kafurdan da soraq verir başımda ağaran telim.

Müşk göbəkdən hasil olar, ancaq heyrət doğurur ki,
Mülkümün qapqaralığı doğurub göbək hasılım.

Ağzımdaca qurd yeməmiş iki düzüm incimvardı.
Qırıb bir-bir yerə tökdü fələkdən çəkdiyim zülüm.

Yaşamımın dan uluzu umudsuz Doğudan doğru,
Öz mücrümdən uluzları açıb tökdü həlim-həlim.

Bayqus təki dağıntıda günlərim sona yetişdi,
İstərəm, əbədiyyətin öz yurduna köçə bilim!

Mən ululuq bağındaca barlı-bəhərli ağacam,
Bel bükülüb, az qalmışam, torpağın üstə əyilim.

Ciyərimdən sızan qanla gözüm qansaçan olubdur,
Əyilmişəm ikiqat mən, ətəyimi qandan silim.

Başımasa ağ saçlardan qalın-qalın qar düşübdür,
Ağırlıqdan can damımı uçmaqdən qoruya bilim.

Ucalıqda qar yatarsa, ordan sular şır-şır axar,
Bu yönümdə gözlərimdən aşılı-daşar qanlı selim.

Elə günə düşmüşəm ki, kölgə kimi sürüsələr,
Torpaq üstdə izim qalmaz, itib gedər ilim-ilim.

Kimsə məni yada salmaz bu günümün ucbatından,
Axi necə bu halımla ürəklərdən keçə bilim?

Qamətim də kaman kimi ikiqat olubdur, sanki,
Mən qalxanla daldalanıb, əcəl oxdan qaça bilim.

Elə çuxura aşmışam, bir yana çıxmağım çətin,
Qol-qanadım sindirilib, ordan necə uça bilim?

Yağan daşdan, düşən şehdən umud meyvəsi töküldü,
Bu dünyanın bağındaki ağaçımı barsız bilim.

Öz barını tökən ağaç düzələr, dümdüz dayanar,
Barım çırpıldı. Əyildim, necə qanad aça bilim?

Başım büsbütün batıbdır iki ciynam arasına,
Çünki artıq sıyrılmışdır qılincini çağsız ölüm!

Dostlara olan sevgidən göz yaşım axır üzümə,
Ayrıdıq çığı yetişir, göz yaşı olsun təsəllim.

Bu halımla sığındım ki, qəm evinin küncünə mən,
Kəndardan keçmək çətindir, bəs necə sevinim, gülüm?

Yaşam varlığında sözün sonuncu əksi kimiyəm,
Anlamından sorağım yox, uyarını necə bilim?

Üzümdə Ayın, Günəşin yanan şamı alışsa da,
Gözüm görmür, necə ağı mən qaradan seçə bilim?!

Yaşam ötdü, suçlu qaldım, elə bir iş görməmişəm,
Üzüqara xalq içində çıxan yolu aça bilim!

Əlim əsməcə tutubdur, belə titrəyə-titrəyə,
Çağın şadlıq yığnağında nə cür qədəh içə bilim?

Varlığımdan özgə mənim heç nəyi qəbul eyləmir,
Neyləyim, başım üstünü tez kəsib qonaq əcəlim.

Ağıya dönüb ağızımda; süd də, şirə də, şəkər də;
Bu həyatın süfrəsindən şirin dadmadım bir dilim.

Ona görə, əyildim ki, bu torpaq alsın qoynuna,
Vardığımı vida deyir mənim sonuncu mənzilim.

Elə günə qalmışam mən, hər an qorxu içindəyəm,
Qorxuram, əzam dağila, dəyib torpağa əzilim.

Hesabdar barmağı kimi yolda düşüb-qalmaqdayam,
Heyrətlidir, sayıram mən, necə keçir ayım, ilim.

Mənə düşmür bu gülşənin həm suyu, həm də havası,
Xızır suyu, İsa nəfsindən cana gəlməz diriliyim.

Şimşek kimi çaxıb getdi, yeniyetməlik çağlarım,
Ona görə, gözdən axzır buludtək göz yaşı selim.

Yeniyetməlik çağımın yolda dəyəri itibdir,
Ayaq altına baxmağa beləcə əyilib belim.

Kölgə kimi sürünmədən əksim divara düşməsə,
Uğur adlı ucalığa ucalacaqmı heykəlim?

Təbiət xoş ətirlərlə, alabəzək çalarlarla,
Uşaqtək aldadıb məni, istər, qocatək kövrəlim.

Sevinməyin öz yurdundan şənlik soraqları gəlir,
Ağ saç qulağa tıxanıb, az qalmışam, lap gicəlim.

Bir parça çörək ardınca sürünbü yola çıxmışam,
Dən daşıyan qarıncayam, bir bax; nə fitnə, nə felim.

Məni dəyərdən salmağa olayların daşı ilə,
Fələk gövhərimi qırdı, parçalandın bölüm-bölüm.

İndi mənim bacarığım suçluğumdan pis görünür,
Suç axtaranın əlindən mənə qaldı belə gizlim.

Mənim könlüm bir qanacaq işığına bələnibdir,
Halqaya düşmüş qəddimlə, yalnız Aya mən tən gəlim.

İşim min düyüñə düşüb, ancaq hələ aydın deyil,
Bu az qalan yaşamımda hansını mən aça bilim?

Çağın bağında ucalan ağaçımı yıxmaq üçün,
Fələk balta çalır ona, dilər ki, dibdən kəsilm.

Anlamlardan, çalarlardan nə çağdır ki, sorağım yox,
Anlamları, çalarları könlümdən, gözümdən silim?

Cəhənnəmin sakinləri görçək yanımdan qaçarlar,
Elə böyük suçum var ki, cəhənnəm də olsa yerim.

Çağırışlar bağının mən elə əyri ağaciyam,
Çağım çağsız qurudur ki, yanım, yerdə qalsın gülüm.

Qədər varağıma mənim savaş qələmimin ucu,
Xəta sözündən savayı, nə yazacaqdır, nə bilim?

Peşmanlığın göz yaşları, yalnız bu kəlməni yuyar,
Qədər ki, çox qaçılmazdır, bundan necə qaça bilim?

Haqq savaşa sarı dönüb, mənsə kənarda qalmışam,
Bütün pisliklərdən pisəm, varlığımı heçə bilim.

Puç etdiyim yaşam üçün bir kimsə məni öldürsə,
Qanım ona halal olsun, bu yaşamı puça bilim.

Köksüm altındakı ocaq hey alışib alovłansa,
Fələyin də dənizini qaynadır od dilim-dilim.